

## *Fənn 0819 - Biznesdə risklərin idarə edilməsi*

1. Risk sözü hansı kəlmədən götürülmüşdür?

- a) risk kəlməsindən
- b) risque kəlməsindən**
- c) rsquer kəlməsindən
- d) resquer kəlməsindən
- e) heç birindən

2. “Risque” hansı sözün mənasıdır?

- a) Təhlükənin
- b) Riskin**
- c) sığortanın
- d) maliyyənin
- e) heç birinin

3. Amerikada necənci ildən riskin idarəedilməsinə başlanmışdır? ... .

- a) 1950-ci ildən**
- b) 1951-ci ildən
- c) 1953-cü ildən
- d) 1954-cü ildən
- e) 1955-ci ildən

4. Hansı alimlər klasiklərin fikirlərini əsas götürərək riskin idarəedilməsi mərhələsində SWOT və PEST analizindən istifadə etmişlər.

- a) Arman
- b) Çağırğan
- c) Vaughan
- d) Hertz
- e) hamısı**

5. Riskin idarəedilməsi mərhələsində hansı analizdən istifadə etmişlər?

- a) 7S-dən
- b) 5M-dən
- c) SWOT-dən**
- d) hamısından
- e) heç birindən

6. Təhlükə mənbəyindən aslı olaraq sığorta risklərini neçə qrupa ayırılır?

- a) 2**
- b) 3
- c) 4
- d) 5
- e) 1

7. Sığortalanma imkanı üzrə risklər neçə yerə ayrılır?

- a) 2
- b) 3
- c) 4
- d) 5
- e) 1

8. Diverfikasiya imkanı üzrə risklər necə yerə ayrılır?

- a) 2
- b) 3
- c) 4
- d) 5
- e) 1

9. Problemin həlli mərhələsindən aslı olaraq risklər neçə yerə ayrılır?

- a) 2
- b) 3
- c) 4
- d) 5
- e) 1

10. Meydana çıxma sferası üzrə risklər neçə yerə ayrılır?

- a) 2
- b) 3
- c) 4
- d) 5
- e) 1

11. Sahibkar üçün situasiyanın qeyri-müəyyənliyi nədən ibarətdir?

- a) davranışlardan
- b) çoxsaylı dəyişənlərdən
- c) kontragentlərdən
- d) Şəxslərdən
- e) **hamısından**

12. Spekulyativ və adi risklər hansı tipə aiddir?

- a) Təsirin davamiyyət müddəti üzrə
- b) Yol verilə bilmə dərəcəsi üzrə
- c) Problemin həlli mərhələsi üzrə
- d) Diverfikasiya imkanı üzrə
- e) **Gözlənilən nəticələr üzrə**

13. Sistemik risk nədir?

- a) **bütün iqtisadi sistem və ya ayrıca bazar üçün xarakterikdir, həm də diversifikasiya olunmur. Bu növ risk bütün sahə və müəssisələrə təsir göstərən amillər:**
- b) ölkə və ya dünyada mümkün siyasi dəyişikliklər, iqtisadi tərəddüdlər və s. ilə əlaqədardır.

- c) bütün iqtisadi sistem və ya ayrıca bazar üçün xarakterikdir, həm də diversifikasiya olunur. Bu növ risk bütün sahə və müəssisələrə təsir göstərən amillər:
- d) biznes fəaliyyətinin spesifikliyi və mürəkkəbliyi, habelə mənsub olduğu sahənin problemləri ilə bağlıdır.
- e) O, diversifikasiya vasitəsilə əvvəlcədən müəyyən edilə bilər.
- f) hamısı

14. Qeyri-sistematik risk nədir?

- a) biznes fəaliyyətinin spesifikliyi və mürəkkəbliyi, habelə mənsub olduğu sahənin problemləri ilə bağlıdır.
- b) O, diversifikasiya vasitəsilə əvvəlcədən müəyyən edilə bilər.
- c) Sahibkar üçün ən çətin problem qeyri-diversifikasiyalı riski qiymətləndirməkdir,
- d) bu növ riskin ortaya çıxması mümkünlüyünü və onun biznes fəaliyyətinə təsirini əvvəlcədən müəyyənləşdirmək çox çətinidir.
- e) **hamısı**

15. Riskin başvermə mənbələrinə aiddir?

- a) təsərrüfat fəaliyyəti
- b) sahibkarın öz fəaliyyəti
- c) xüsusi bilik növü
- d) informasiya
- e) **hamısı**

16. Riskin sonuncu tipi nədir?

- a) **Aldanma**
- b) Aldatmaq
- c) Dəyişmək
- d) bölüşmək
- e) hamısı

17. Riskin aldanma tipinə aiddir:

- a) müasir təsərrüfatçılıq şəraitində tez-tez baş verir;
- b) Partnyorlar (sifarişçilər və ya malməndərənlər), xüsusilə, onların işgüzar imici ;
- c) maliyyə vəziyyəti haqqında informasiyanın doğru, düzgün olması ;
- d) Yeni bazara çıxarkən rəqiblər haqqında yanlış və ya natamam informasiya
- e) **hamısı**

18. Qlobal risk nədir?

- a) **ölkədəki, ayrı-ayrı sahə və regionlardakı iqtisadi situasiyanın əksidir, inikasıdır).**
- b) firma səviyyəsində ortaya çıxır.
- c) əsasən eyni sahədə baş verir
- d) iqtisadi situasiya ilə tərs mütənəsibdir
- e) sabitdir

19. Xarici risklərə aiddir:

- a) yüksək səviyyəli inflyasiya,
- b) yenidən maliyyələşdirmə dərəcələrinin gözlənilməz şəkildə dəyişməsi,

- c) siyasi situasiyanın qəflətən pisləşməsi,
- d) müharibə,
- e) **hamısı**

20. Daxili risklərin mənbəyi kimlərdir?

- a) sahibkarlıq subyektinin özü,
- b) menecerin buraxdığı səhvlər,
- c) marketinq xidmətində buraxılan səhvlər,
- d) biznesmenin səriştəsizliyi
- e) **hamısı**

21. Riskin səviyyəsinə təsir göstərən xarici amillər necə yerə ayrılır? ... :

- a) ayrılmır
- b) **2**
- c) 3
- d) 5
- e) 6

22. Riskin aydınlaşdırılması riskin idarəedilməsinin neçənci mərhələsinə aiddir:

- a) 2
- b) **1**
- c) 4
- d) 3
- e) 5

23. Yol verilə bilən risk dərəcəsinin parametrlərinə aiddir:

- a) əsas fondların ölçüsü
- b) istehsalın həcmi
- c) rentabellik səviyyəsi
- d) **hamısı**
- e) heç biri

24. Maliyyə risklərinin neytrallaşdırılmasında riskdən yayınma metodunun tətbiq edilməsinə aiddir: bir

- a) risk növündən imtina edilməsi daha yüksək və ya eyni dərəcəli başqa risklərin ortaya çıxmasına səbəb olmur;
- b) riskin səviyyəsi sahibkarlıq fəaliyyətin mümkün gəlirlilik səviyyəsindən kifayət qədər yüksəkdir;
- c) firma maliyyə riski üzrə itkilərini öz şəxsi vəsaitləri hesabına ödəmək iqtidarında deyil, çünki bu itkilər çox böyükdür.
- d) **hamısı**
- e) heç biri

25. Sahibkarlıq subyektlərinin sərəncamında itkilərin ödənilməsi üçün qalan resursları neçə qrupa ayırmaq olar?

- a) 1
- b) 3
- c) **2**
- d) 4

e) 5

26. Riskin dərəcəsi və ölçüsünə hansı mexanizmlər vasitəsi ilə təsir etmək olar ?

- a) lizinq
- b) maliyyənin**
- c) marketinqin
- d) menecmentin
- e) biznesin

27. Risk- menecmenti özündə nəyi birləşdirir?

- a) maliyyə menecmentinin bir hissəsini**
- b) lizinqin bir hissəsini
- c) marketinqin bir hissəsini
- d) biznesin bir hissəsini
- e) hamısını

28. Risk-menecmenti bir sistem kimi neçə yarım sistemdən ibarətdir? ... .

- a) 1
- b) 3
- c) 2**
- d) 4
- e) 5

29. Taktikanın vəzifəsi nədir? ... .

- a) hazırkı sahibkarlıq fəaliyyəti zamanı idarəetmədə optimal həll metodları və üsullarının seçilməsini həyata keçirir**
- b) Şirkətin vizyonu hazırlanır
- c) Şirkətin fəaliyyətinin uzun müddətli planlaşdırır
- d) qoyulmuş məqsədə çatmaq üçün vəsaitlərin istifadə olunması istiqamətləri və üsulları seçir
- e) müxtəlif şərtlərlə qoyulmuş məqsədə çatmaq üçün metod və üsullar istiqamətləndirir

30. Risklərin idarə edilməsində istənilən qərar nədən aslıdır? ... .

- a) informasiyadan**
- b) kommersiyadan
- c) maliyyədən
- d) marketinqdən
- e) hamısından

31. Riskin dərəcəsi və ölçüsünə hansı mexanizmlər vasitəsi ilə təsir etmək olar ? ... .

- a) lizinq
- b) maliyyənin**
- c) marketinqin
- d) biznesin
- e) menecmentin

32. Risk- menecmenti özündə nəyi birləşdirir? ... .

- a) maliyyə menecmentinin bir hissəsini**

- b) lizinqin bir hissəsini
- c) marketinqin bir hissəsini
- d) biznesin bir hissəsini
- e) hamısını

33. Risk-menecmenti bir sistem kimi neçə yarım sistemdən ibarətdir? ... .

- a) 1
- b) 3
- c) 2**
- d) 4
- e) 5

34. Strategiya nədir? . Şirkətin vizyonu başa düşülür 2) Şirkətin fəaliyyətinin orta müddətli planlaşdırılmasıdır 3) qoyulmuş məqsədə çatmaq üçün vəsaitlərin istifadə olunması istiqamətləri və üsulları başa düşülür ... .

- a) 1
- b) 2
- c) 3**
- d) 3,2
- e) heç biri

35. Taktikanın vəzifəsi nədir? ... .

- a) hazırkı sahibkarlıq fəaliyyəti zamanı idarəetmədə optimal həll metodları və üsullarının seçilməsini həyata keçirir**
- b) Şirkətin vizyonu hazırlanır
- c) Şirkətin fəaliyyətinin uzun müddətli planlaşdırır
- d) qoyulmuş məqsədə çatmaq üçün vəsaitlərin istifadə olunması istiqamətləri və üsulları seçir
- e) müxtəlif şərtlərlə qoyulmuş məqsədə çatmaq üçün metod və üsullar istiqamətləndirir

36. Risk-menecmentdə idarəetmənin subyekti nədir? . maliyyə meneceri 2) sığorta üzrə mütəxəssis 3) akvizitor ... .

- a) 1
- b) 2
- c) 3
- d) 1,2,3**
- e) 3,1

37. Risk-menecmentin təşkili sahibkarlıq fəaliyyətində nəyi tələb edir? ... .

- a) riskin idarə olunması orqanının müəyyən olunmasını tələb edir.**
- b) daxili normalara dəstəyi tələb edir
- c) innovasiyaya meyilliliyi tələb edir
- d) intuisiyasına əmin olanı tələb edir
- e) professionallığına əmin olan tələb edir

38. Riskin idarə olunması orqan necə adlanır? ... .

- a) maliyyə meneceri
- b) idarəetmənin müvafiq aparatı

- c) sığorta əməliyyatları şöbəsi,
- d) vençur (riskli) investisiya şöbəsi
- e) **hamısı**

39. Investoru müflisləşməyə aparan risk koeffisienti neciyə bərabərdir? ... .

- a) 0,3
- b) 0,5
- c) **0,7**
- d) 0,2
- e) 0,1

40. Proqnozlaşdırmaq nədir? ... .

- a) **müəyyən hadisənin qabaqcadan görülməsidir**
- b) müəyyən hadisəni təxmin etməkdir.
- c) müəyyən hadisəni müəyyənləşdirməkdir
- d) planlaşdırmaqdır
- e) düzgün variant yoxdur

41. Risklərin idarə edilməsində istənilən qərar nədən aslıdır? ... .

- a) **informasiyadan**
- b) kommersiyadan
- c) maliyyədən
- d) marketinqdən
- e) hamısından

42. «Risq», «qeyri-müəyyənlik» neçənci əsrlərdən ciddi tədqiq etməyə başladılar? ... .

- a) 19-cu əsrdən
- b) 20-ci əsrdən
- c) **19-20-ci əsrdən**
- d) 21-ci əsrdən
- e) 18-ci əsrdən başlayaraq

43. «Risqin dəyişməsi haqqında yeni nəzəriyyənin şərhini» ni neçənci ildə hansı ölkədə nəşr etdirdilər? ... .

- a) Almaniya
- b) Fransada
- c) Amerikada
- d) **Rusiyada**
- e) İtaliyada

44. Disperiyanın işlənilib hazırlanması hansı nəticəni verdi? ... .

- a) Parametrin ölçülərini
- b) Parametrin funksiyalarını
- c) **Parametrin verilməmiş mümkün sahəyə düşməsi ehtimalını**

- d) Silsilələrin müəyyənləşdirilməsini
  - e) heç birini
45. «Pullar haqqında elmi əsər»in müəliffi kimdir? ... .
- a) **C.M.Keyns**
  - b) Adam Smit
  - c) Abraxam Muavr
  - d) Daniil Bernull
  - e) Daniil Nayt
46. Risq anlayışına aiddir: ... .
- a) Ümumilikdə bir sıra elmlərdə istifadə edilir.
  - b) Risqin təhlili üzrə tədqiqatları texniki elmlər, hüquqi məsələlər, psixologiya, tibb, fəlsəfə üzrə ədəbiyyatlarda tapmaq olar.
  - c) Hər bir halda risqin tədqiqi verilmiş elmin tədqiqi predmetinə əsaslanır və təbii olaraq, fərdi yanaşmalara və metodlara arxalanır
  - d) Risqin tədqiqi istiqamətlərinin bu kimi müxtəlif şəkilliliyi bu hadisənin çox aspektliliyi ilə izah edilir.
  - e) **hamısı**
47. 1944-cu ildə «Oyunlar nəzəriyyəsi və iqtisadi davranışı» hansı alimlər başqa şəkildə təsnifləşdiriblər.
- a) **C.fon Neyman və O.Morqenşteyn**
  - b) C.Mill və N.U.Senior
  - c) A.Marşall və A. Piqu
  - d) C.fon Neyman və A. Piqu
  - e) O.Morqenşteyn və N.U.Senior
48. Mənbəyinə görə risklər neçə yerə ayrılır?
- a) 1
  - b) **2**
  - c) 3
  - d) 4
  - e) 5
49. Həcminə görə risklər neçə yerə ayrılır?
- a) 1
  - b) 3
  - c) **2**
  - d) 4
  - e) 5
50. Yenilik səviyyəsinə görə neçə yerə ayrılır? ... .
- a) 3
  - b) **2**
  - c) 4
  - d) 5
  - e) 1



51. Təhlükəlilik səviyyəsinə görə risklər neçə yerə ayrılır? ... .

- a) 1
- b) 3**
- c) 2
- d) 4
- e) 5

52. «Ehtimal nəzəriyyəsi» neçənci ildə nəşr olunmuşdur? ... .

- a) 1733-cu ildə**
- b) 1734-cu ildə
- c) 1736-cı ildə
- d) 1738-ci ildə
- e) heç birində

53. Parametrin verilmiş mümkün sahəyə düşməsi ehtimalının kimin əsərində şəmərəli şəkildə müəyyənləşməyə başladı? ... .

- a) Tomas Bayesin**
- b) Adam Smitin
- c) Abraxam Muavrin
- d) Daniil Bernullinin
- e) Daniil Naytın

54. «Pullar haqqında elmi əsər» neçənci ildə yazılmışdır? ... .

- a) 1931-ci ildə
- b) 1930-cu ildə**
- c) 1932-ci ildə
- d) 1935-ci ildə
- e) 1945-ci ildə

55. C.M.Keyns «Ümumi nəzəriyyədə» gələcəyə təklifi neçə tipə ayırır? ... .

- a) 2**
- b) 3
- c) 6
- d) 4
- e) 5

56. Keyns iqtisadi sferada risqlərin neçə növünü seçmişdir? ... .

- a) 2
- b) 3**
- c) 6
- d) 4
- e) 1

57. Keynsin fikirlərinə görə riskin 3-cü növü nədir? ... .

- a) inflyasiya risqi**
- b) sahibkarlıq risqi
- c) borc alanın risq

- d) diverfikasiya riski
  - e) adi risq
58. Con fon Neyman özünün neçənci ildə strateji oyunlar nəzəriyyəsini şərh etdi? ... .
- a) 1930-cu ildə
  - b) 1935-ci ildə
  - c) 1926-cı ildə**
  - d) 1937-ci ildə
  - e) 1931-ci ildə
59. Aşağıda verilənlərdən hansı işgüzar risqlərin başlıca sahəsidir ? ... .
- a) kommersiya bazarı
  - b) istehsal bazarı
  - c) əmək bazarı
  - d) maliyyə bazarı**
  - e) hamısında
60. Yapon feodalları neçənci ildə gələcəyə tədarük şərtləri daxilində öz risqlərini satmışdır? ... .
- a) 1605-ci ildə
  - b) 1603-cü ildə
  - c) 1600-cü ildə**
  - d) 1865-ci ildə
  - e) 1791-ci ildə
61. Sahibkarlıq riskini nəzəriyyəçilər neçə çür analiz etmişdirlər? ... .
- a) 1
  - b) 2**
  - c) 3
  - d) 4
  - e) 5
62. Kompleks yanaşma nədir? ... .
- a) riskin artırılmasıdır
  - b) riskin optimallaşdırılmasıdır
  - c) risk sığortalanaq 3-cü tərəfə ötrülməsidir**
  - d) riskdən uzaqlaşmaqdır
  - e) heç biri
63. Risklərin təsnifatının əsasında duran ən mühüm ünsürlərə aid deyildir: ... .
- a) yaranma vaxtı;
  - b) yaranmanın əsas amilləri;
  - c) qeydiyyatın xarakteri;
  - d) nəticələrinin xarakteri;
  - e) qeydiyyatın dəyişilməsi**
64. Yaranma vaxtına görə risklər neçə yerə ayrılır? ... .
- a) 2

- b) 3
- c) 4
- d) 5
- e) heç biri

65. Aşağıdakılar risklərin təsnifatının hansı növünə aid edilir? . retrospektiv 2) cari 3) perspektiv

- a) **yananma vaxtına**
- b) yaranma sahəsinə
- c) yaranmanın əsas amillərinə;
- d) qeydiyyatın xarakterinə;
- e) nəticələrinin xarakterinə;

66. Yaranma amillərinə görə risklər neçə yerə ayrılır?

- a) 2
- b) 3
- c) 4
- d) 5
- e) heç biri

67. Qeydiyyatın xarakteri üzrə risklər neçə yerə ayrılır?

- a) 2
- b) 3
- c) 1,2
- d) 1
- e) 1,3

68. Nəticələrinin xarakteri üzrə risklər neçə yerə ayrılır?

- a) 2
- b) 3
- c) 1,2
- d) 1
- e) 1,3

69. Müxtəlif qiymətli kağızlardan ibarət olan zərf necə adlanır?

- a) volatilik
- b) Svop
- c) Spret
- d) **diversifik**
- e) heç biri

70. Müntəzəm və qeyri-müntəzəm risklərin cəmi necə adlanır?

- a) **sərmayə riski**
- b) müntəzəm risk
- c) qeyri- müntəzəm risk
- d) sistematik risk
- e) heç biri

71. Bazar risqi neçə yerə ayrılır?

- a) 1
- b) 2**
- c) 3
- d) 4
- e) heç biri

72. Korelyasiya, fond riski hansı növ riskə aid edilməkdədir?

- a) Kredit riskinə
- b) Bazar riskinə**
- c) Faiz norma riskinə
- d) Valyuta riskinə
- e) hec birinə

73. Fond riskinə aid deyildir:

- a) səhmin qiymətinin dəyişkənliyi ;
- b) volatilliyin dəyişkənliyi
- c) bazis riski
- d) dividendlərin riski.
- e) əyri gəlirlilik riski**

74. Valyuta riskinə aid deyildir:

- a) valyuta məzənnələrinin dəyişkənliyi riski;
- b) valyuta məzənnələrinin volatilliyi
- c) gəlirin konvertasiyası riski
- d) əyri gəlirlilik riski**
- e) hamısı

75. Əməliyyat riskinin neçə növü var?

- a) 1**
- b) 2
- c) 3
- d) 5
- e) 6

76. Əməliyyatın transsəhm riskinə aid deyildir:

- a) icra zamanı səvlərin ortya çıxması
- b) məhsulun mürəkkəb olması
- c) uçotun düzgün aparılmaması
- d) məhsul çeşidinin az olması**
- e) əmtənin çatdırılmasının gecikdirilməsi

77. Biznesin-hadisə riskinə aiddir:

- a) Valyutaların konvertə edilməsi qabiliyyəti
- b) Kredit reytingin dəyişiklikləri
- c) Reputasiya riski
- d) Vergi riski
- e) hamısı**

78. Əməliyyatın nəzarət riskinə aid deyildir:

- a) insafsız ticarət əməliyyatları;
- b) dələduzluq;
- c) pulların yuyulması;
- d) təhlükəsizlik riski;

e) **icra zamanı səhvlərin ortya çıxması**

79. Siyasi və iqtisadi risklər hansı amillərə aid edilməkdədir?

- a) yaranma vaxtı;
- b) yaranmanın əsas amilləri;**
- c) qeydiyyatın xarakteri;
- d) nəticələrinin xarakteri;
- e) qeydiyyatın dəyişilməsi

80. Spekulativ risklərin olma səbəb lərinə aid deyildir:

- a) bazar konyunkturunun dəyişməsi
- b) valyuta məzənnələrinin dəyişməsi
- c) vergi qanunlarının dəyişməsi
- d) əməkdaşların işə məsuliyyətsiz yanaşması
- e) müharibə**

81. Xarici və daxili risklər hansı amillərə aid edilməkdədir?

- a) yaranma vaxtına
- b) yaranma sahəsinə
- c) yaranmanın əsas amillərinə;
- d) qeydiyyatın xarakterinə;**
- e) nəticələrinin xarakterinə;

82. Xarici risklərin səviyyəsinin aslı olduğu amillərə aid deyildir:

- a) siyasi
- b) iqtisadi
- c) demoqrafik
- d) lokal**
- e) coğrafi

83. Daxili risklərə aid deyildir:

- a) istehsalat gücü
- b) texniki təchizat
- c) ixtisaslaşma səviyyəsi
- d) kontragentlər**
- e) əmək məhsuldarlığı

84. Daxili risklərə aiddir:

- a) istehsalat gücü
- b) texniki təchizat
- c) ixtisaslaşma səviyyəsi
- d) əmək məhsuldarlığı
- e) hamısı**

85. Sadə və spekulativ risklər hansı yaranma amillərinə aid edilməkdədir:

- a) yaranma vaxtına
- b) yaranma sahəsinə
- c) yaranmanın əsas amillərinə;
- d) qeydiyyatın xarakterinə;
- e) **nəticələrinin xarakterinə**

86. Hansı risk növüdür ki, yalnız zərər ehtimalı daşıyır?

- a) **sadə**
- b) düzəltmə
- c) mürəkkəb
- d) spekulativ
- e) hamısı

87. Hansı risk növüdür ki, həm gəlir həm də zərər ehtimalını daşıyır?

- a) sadə
- b) düzəltmə
- c) adi
- d) **spekulativ**
- e) mürəkkəb

88. Aşağı təşkilat riskinin səviyyəsinə aiddir:

- a) **zəif tənzimləmə:**
- b) marketinqin təşkilindəki nöqsanlar;
- c) məhsulun səhv seçilməsi (satılmır);
- d) malların keyfiyyətsizliyi;
- e) bazarın həcmində səhv müəyyənləşdirilməsi;

89. Anketin suallı formalarına aiddir:

- a) sadə
- b) mürəkkəb
- c) likert
- d) qarışıq
- e) **orta**

90. Aşağıda verilənlər hadisə metoduna aiddir:

- a) Hadisələr- bunlar asanlıqla ölçülə bilən məlumatlardır.
- b) Hadisələrin bir çoxunu bilavasitə müşahidə edərək və ya başqalarından soruşaraq öyrənmək mümkündür.
- c) Bir çoxlarının bu cür məlumatlarda maraqlı olmasına baxmayaraq, hadisələri ya xatırlaya bilmir, ya da hadisə haqqında fikirlərini deməkdən .nirlər.
- d) Bəzən isə suallara bilərəkdən səhv cavablar da verə bilirlər.
- e) **hadisənin toplanması metodları əsasən üç cür olur:**

91. Aşağıda verilənlər Düşüncə metoduna aiddir:

- a) **bir insana hər hansı bir obyektə və ya hadisəyə qarşı yaranan inam və təəssürlərdir.**
- b) bunlar asanlıqla ölçülə bilən məlumatlardır.
- c) başqalarından soruşaraq öyrənmək mümkündür.
- d) Bəzən isə suallara bilərəkdən səhv cavablar da verə bilirlər
- e) hamısı

92. Aşağıda verilənlər Əsaslar metoduna aiddir: İlk informasiyalar ancaq müvafiq insanlara müraciət edilərək toplanılmalıdır 2) İlk məlumatların toplanması metodları əsasən üç cür olur: 3) Bəzən isə suallara bilərəkdən səhv cavablar da verə bilirlər. 4) bunlar asanlıqla ölçülə bilən məlumatlardır .

- a) 1
- b) 2
- c) **1,2,4**
- d) 4
- e) hamısı

93. Müşahidə, təcrübə, anket hansı informasiya mənbələrinə aiddir: ... .

- a) Hadisələrə
- b) Düşüncələrə
- c) **Əsaslara**
- d) Biliklərə
- e) hamısına

94. Təcrübə hansı informasiya mənbələrinə aiddir:

- a) Hadisələrə
- b) Düşüncələrə
- c) **Əsaslara**
- d) Biliklərə
- e) hamısına

95. Xüsusi kapitalın təmərküzləşməsi əmsalına aid deyildir:

- a) avans edilən vəsait məbləğində müəssisə sahiblərinin payını xarakterizə edir
- b) Bu əmsal yüksək olduqca müəssisənin maliyyə sabitliyi artır
- c) xarici kreditorlardan asılılığı azalır.
- d) **Bu göstəricinin əksi, cəlb edilmiş kapitalın ahəngdarlaşması əmsalıdır.**
- e) bu iki əmsalın cəmi vahidə bərabər olur.

96. Debitor və kreditor borclarının inventarizasiyası balans əlavə olunan neçə nömrəli formada göstəriləkdədir?

- a) 1-№-li müəssisənin balans-forma
- b) 2-№-li müəssisənin balans-forma
- c) 3-№-li müəssisənin balans-forma
- d) **5-№-li**
- e) hamısında

97. Balansın neçə növ təhlili var?

- a) 1
- b) 2



- c) 3
- d) 4
- e) 5

98. Balansın üfqi təhlilinə aid deyildir: . Balansın üfqi təhlili balans tərtib olunan tarixə müxtəlif məddələr üzrə hesabat göstəricilərinin ilin .kvartalın,ayın) əvvəli ilə, ba-zis dövrü ilə müqayisədə mütləq və nisbi artmanı yaxud azalmanı təyin etməyə imkan verir. 2) Güclü inflyasiya şəraitində üfqi təhlilin nəticələri və müəssisənin illik fəaliyyətində onun qiymətləndirilməsi az əhəmiyyət kəsb edir. 3) Güclü inflyasiya şəraitində üfqi təhlilin nəticələri və müəssisənin illik fəaliyyətində onun qiymətləndirilməsi çox əhəmiyyət kəsb edir. 4) müəssisənin iqtisadi potensialının təsərrüfatlar arası müqayisəli təhlilini aparmağa imkan verir.

- a) 1
- b) 3,4**
- c) 1,2
- d) 1,4
- e) 2,3

99. Güclü inflyasiya şəraitində balans məlumatlarının hansı təhlili tələb olunur? . vertikal 2) horizontal 3) üfqi 4) şaquli 5) trend

- a) 1,4**
- b) 2
- c) 2,3
- d) 5
- e) 1,2

100. Şaquli təhlilə aid deyildir:

- a) Müəssisə vəsaiti və onun tərkibinin strukturunu xarakterizə edir.
- b) Müəssisənin iqtisadi potensialının təsərrüfatlararası müqayisəli təhlilini aparmağa imkan verir
- c) Resurslardan istifadə göstəriciləri,eyni zamanda istifadə olunan əmək,material və maliyyə resurslarının həcmi və strukturu kəskin sürətdə fərqlənən müəssisələrin iqtisadi potensialı və onun nəticələrini müqayisə etməyə imkan verir.
- d) təhlilin köməyi ilə nisbi göstəricilərin araşdırılması inflyasiya proseslərinin neqativ təsirinin aradan qaldırılmasına köməklik edir.
- e) təhlilin nəticələri və müəssisənin illik fəaliyyətində onun qiymətləndirilməsi az əhəmiyyət kəsb edir**

101. İdarəetmə təcrübəsində üfqi və şaquli təhlil biri-digərini nə edir?

- a) Azaldır
- b) Coxaldır
- c) Tamamlayır**
- d) dəyişdirir
- e) bölüşdürür

102. Trend təhlili nədir?

- a) Müəssisə vəsaiti və onun tərkibinin strukturunu xarakterizə edir.
  - b) Müəssisənin iqtisadi potensialının təsərrüfatlararası müqayisəli təhlilini aparmağa imkan verir
  - c) Resurslardan istifadədir.

- d) **Bir neçə ilin hesabat göstəricilərinin bazis ili ilə müqayisədə nisbi kənarlaşmaları xarakterizə edir.**
- e) Hamısı

103. Maliyyə vəziyyətinin təhlilində bütün cari aktivləri neçə qrupda birləşdirmək olar?

- a) 2  
b) 3  
c) **4**  
d) 5  
e) 0

104. Debitor borcları nədir?. müəssisənin bankdan aldığı kreditdir 2) mühasibat balansı tərtib olunan tarixə borclulardan alınmış vəsaitdir 3) mühasibat balansı tərtib olunan tarixə borclulardan alınmamış vəsaitdir 4) müəssisənin likvid dəyəridir

- a) 2  
b) **3**  
c) 2,3  
d) 4  
e) 1,4

105. Uzunmüddətli aktivlər aiddir: . müəssisənin fəaliyyətində azı bir ildən çox istifadə olunan, hesabat ili ərzində satmaq üçün nəzərdə tutulmayan, ancaq istehsal fəaliyyəti üçün tələb olunan vəsaitdir. 2) Qüvvədə olan qaydaya görə uzunmüddətli aktivlər mühasibat balansının aktivinin birinci bölməsində "əsas vəsaitlər və dövriyyədən kənar aktivlər" bölməsində həm ilk dəyər ilə, həm də qalıq dəyəri ilə, 3) dövriyyə vəsaiti yaxud uzunmüddətli aktivlər isə mühasibat balansının aktivinin ikinci və üçüncü bölmələrində əks etdirilir

- a) 1  
b) **1,2**  
c) 3  
d) 1,3  
e) 3,1

106. Kreditor borcları nəyin tərkib hissəsidir? . cari aktivlərin 2) cari passivlərin 3) aktivlərin 4) passivlərin

- a) 4  
b) **2**  
c) 1  
d) 3  
e) hamısının

107. Müəssisənin maliyyə vəziyyətini keyfiyyətcə xarakterizə edən göstəricilərdən biridir? . tədiyyə qabiliyyətli olması 2) likvidli olması 3) ödəmə qabiliyyətinə malik olması

- a) 1  
b) **2,3**

- c) **1,2,3**
- d) 3,1
- e) heç biri

108. Müşahidə metodu hansı informasiya mənbələrinə aiddir:

- a) Hadisələrə;
- b) Düşüncələrə;
- c) **Əsaslara**
- d) Biliklərə
- e) hamısına

109. Anket metodu hansı informasiya mənbələrinə aiddir:

- a) Hadisələrə;
- b) Düşüncələrə;
- c) **Əsaslara**
- d) Biliklərə
- e) hamısına

110. Layihənin vahid riskinin təhlilinə 1-ci nədən başlanılır?

- a) pul axınlarına xas olan qeyri-müəyyənliklərin araşdırılmasından
- b) Rəyin bildirilməsindən
- c) kompyuter modellərinin cəlb edilməsindən
- d) mürəkkəb iqtisadi və statistik tədqiqatlardan
- e) **hamısı**

111. Layihənin vahid riskinin qiymətləndirilməsinin neçə metodu vardır?

- a) 1
- b) 2
- c) 3
- d) **4**
- e) 5

112. Layihənin vahid riskinin qiymətləndirilməsinin metodlarına aid deyildir:

- a) Həssaslığın təhlili;
- b) Ssenarilərin təhlili;
- c) İmitasion modelləşdirmə;
- d) “Qərarlar ağacı”nın təhlili.
- e) **Ematision təhlili**

113. Layihənin vahid riskinin qiymətləndirilməsinin metodlarına aiddir:

- a) Həssaslığın təhlili;
- b) İmitasion modelləşdirmə
- c) Ssenarilərin təhlili;
- d) “Qərarlar ağacı”nın təhlili.
- e) **hamısı**

114. Həssaslığın təhlilinə aid deyildir:

- a) Layihənin pul axınlarını müəyyən edən bir çox dəyişənlər var
- b) ehtimalların bölgüsü qanununa tabedirlər
- c) qalan şərtlərin sabit qaldığı halda, bir giriş dəyişənin dəyişməsinə cavab olaraq NPV-nin nə qədər dəyişməsinə dəqiq göstərən metoddur.
- d) qalan şərtlərin sabit qaldığı halda, iki giriş dəyişənin dəyişməsinə cavab olaraq NPV-nin nə qədər dəyişməsinə dəqiq göstərən metoddur**
- e) Reqrəssiya xəttinin əyrisi layihənin xalis müasir dəyərinin (NPV) hər bir girişdə dəyişikliklərə nə qədər həssas olduğunu göstərir

115. Həssaslığın təhlilinə aid deyildir:

- a) Layihənin pul axınlarını müəyyən edən bir çox dəyişənlər var
- b) ehtimalların bölgüsü qanununa tabedirlər
- c) qalan şərtlərin sabit qaldığı halda, bir giriş dəyişənin dəyişməsinə cavab olaraq NPV-nin nə qədər dəyişməsinə dəqiq göstərən metoddur.
- d) qalan şərtlərin sabit qaldığı halda, bir giriş dəyişənin dəyişməsinə cavab olaraq NPV-nin nə qədər dəyişməsinə dəqiq göstərən metoddur
- e) varyasiya xəttinin əyrisi layihənin xalis müasir dəyərinin (NPV) hər bir girişdə dəyişikliklərə nə qədər həssas olduğunu göstərir**

116. Həssaslığın təhlili metodunun əsas üstünlüklərinə aid deyildir:

- a) obyektivlik;
- b) nəzəri cəhətdən şəffaflyq
- c) hesablamaların sadəliyi;
- d) nəticələrin iqtisadi-riyazi təbiiliyi və onların şərtinin aşkarlığı
- e) riyazi cəhətdən şəffaflyq**

117. Həssaslığın təhlili metodunun əsas çatışmayan tərəflərinə aid deyildir? . biramilli olması; 2) layihənin yalnız bir amilinin dəyişməsinə istiqamətlənməsi; 3) ayrı-ayrı amillər arasında mümkün əlaqələrin, yaxud onların korelyasiyasının uçotu alınmamasına gətirib çıxarması; 4) ayrı-ayrı amillər arasında mümkün əlaqələrin, yaxud onların korelyasiyasının uçotu alınmasına gətirib çıxarması ... .

- a) 4**
- b) 2
- c) 1,2,3
- d) hamısı
- e) 2,4

118. Həssaslığın təhlili metodunun əsas çatışmayan tərəflərinə aiddir? . biramilli olması; 2) layihənin yalnız bir amilinin dəyişməsinə istiqamətlənməsi; 3) ayrı-ayrı amillər arasında mümkün əlaqələrin, yaxud onların korelyasiyasının uçotu alınmamasına gətirib çıxarması; 4) ayrı-ayrı amillər arasında mümkün əlaqələrin, yaxud onların korelyasiyasının uçotu alınmasına gətirib çıxarması

- a) 4
- b) 2
- c) 1,2,3**
- d) 2,4
- e) hamısı

119. Riskin qiymətləndirilməsi neçə mərhələdə baş verir?

- a) 4

- b) 2
- c) 3**
- d) 5
- e) 1

120. Riskin qiymətləndirilməsi mərhələlərinə aiddir: 1. Problemin həlli üçün mümkün variantların tapılması; 2. Problemin həlli nəticəsində yarana biləcək mümkün siyasi; iqtisadi, mənəvi və digər neqativ nəticələrin müəyyən edilməsi; 3. Riskin həm kəmiyyət, həm də keyfiyyət baxımından inteqral qiymətləndirilməsi.

- a) 1
- b) 2
- c) 3
- d) hamısı**
- e) 3,2

121. Riskin qiymətləndirilməsində əsas nəzərə alınan onun hansı tərəfidir? . kəmiyyət tərəfi 2) keyfiyyət tərəfi 3) həssas tərəfi 4) qeyri müəyyənliyi

- a) 1**
- b) 2
- c) 3
- d) 4
- e) 2,3

122. Riyazi cəhətdən risk gözlənilən nəticə ilə olmuş nəticə arasındakı nəyə bərabərdir? . fərqə 2) hasilə 3) məcmuya 4) girişə

- a) 1**
- b) 2
- c) 3
- d) 4
- e) 2,3

123. Modelləşdirmə prosesinə aiddir: .Modelləşdirmə prosesi ehtimalların verilən bölgüsünə əsaslanaraq təsadüfi şəkildə hər bir giriş dəyişəni üçün kəmiyyət seçir. 2)Hər bir variasiya edən dəyişən üçün seçilmiş kəmiyyət digər amillərin .vergi dərəcəsi, amortizasiya ayırmaları və s.) verilən kəmiyyətləri ilə birlikdə sonradan hər biri üzrə xalis pul axınlarının müəyyən edilməsi üçün modeldə istifadə edilir. 3)I və II mərhələlər dəfələrlə təkrarlanır, bununla da xalis müasir dəyərin .NPV) və orta kvadratik kənarlaşmanın gözlənilən kəmiyyətləri alınır. 4)I və 3-cü mərhələlər dəfələrlə təkrarlanır, bununla da xalis müasir dəyərin .NPV) və orta kvadratik kənarlaşmanın gözlənilən kəmiyyətləri alınır.

- a) 1
- b) 2**
- c) 3
- d) 4
- e) 2,3.

124. Ssenarilərin təhlilinin çatışmazlıqlarına aid deyildir: . ehtimalı qiymətləndirilməsinin olmaması; 2) hadisələrin inkişafının yalnız bir neçə variantı nəzərdən keçirilir. verir. 3) Problemin həlli üçün mümkün variantların tapılmaması; 4)Problemin həlli nəticəsində yarana biləcək mümkün siyasi; iqtisadi, mənəvi və digər neqativ nəticələrin müəyyən edilməməsi

- a) 1,4
- b) 1,2
- c) 3,2
- d) 3,4**

125. Diskontlaşdırma əmsalının riskinə düzəlişlər metoduna aiddir:

- a) Risksiz diskontlaşdırma əmsalı əsasən dövlət qiymətli kağızlarına uyğun gəlir.
- b) İstiqraz vərəqələri, səhmlər və s. daha çox risklidir.
- c) Hansı layihənin riski daha yüksəkdirsə, həmin layihəyə daha çox mükafat ayrılmalıdır
- d) Bunu risksiz diskontlaşdırma əmsalına mükafat əlavə etməklə hesablamaq olar.
- e) hamısı**

126. Məntiqi yanaşma prinsipinin metodoloji konsepsiyalarına aiddir:

- a) Kəmiyyət və keyfiyyət ölçülərində ifadə olunan, dəqiqliklə planlaşdırılmış xarakteristikaya malikdir.
- b) İrəli sürülən məsələnin həlli zamanı layihənin idarə heyətinin və onun bütün iştirakçılarının məsuliyyətini birmənalı şəkildə müəyyən edir.
- c) Layihənin əsas elementlərinin qruplaşdırılması və onlar arasındakı əlaqənin müəyyən edilməsi layihənin təhlili, qiymətləndirilməsi və həyata keçirilməsi işlərini asanlaşdırır.
- d) Qərarları qəbul edən şəxsin layihələrin reallaşdırılması prosesində layihə risklərini minimuma endirən və kompensasiya edən daha effektiv tədbirlərin seçilməsində rolu artır.
- e) hamısı**

127. İqtisadi riskin hissəsinə aid olanları tapın?

- a) 1,4
- b) 1,2**
- c) 3,2
- d) 3,4
- e) hamısı

128. Ssenarilərin təhlilinin çatışmazlıqlarına aiddir: . ehtimalı qiymətləndirilməsinin olmaması; 2) hadisələrin inkişafının yalnız bir neçə variantı nəzərdən keçirilir. verir. 3) Problemin həlli üçün mümkün variantların tapılmaması; 4) Problemin həlli nəticəsində yarana biləcək mümkün siyasi; iqtisadi, mənəvi və digər neqativ nəticələrin müəyyən ediləməməsi

- a) 1,4
- b) 1,2**
- c) 3,2
- d) 3,4
- e) hamısı

129. Risk neçə səviyyəyə xasdır?

- a) 2**
- b) 1
- c) 3
- d) 4
- e) 5

130. Makro iqtisadi risklərə aid deyildir:

- a) milli sərvətlərin azalması
- b) rəqabət qabiliyyətinin zəifləməsi
- c) ölkənin sərmayə baxımından cazibəsinin azalması
- d) ÜDM-un adambaşına həcmnin aşağı düşməsi
- e) **müəssisənin borclarının artması**

131. Makro iqtisadi risklərə aid deyildir:

- a) əhalinin maddi durumunun pisləşməsi,
- b) ölüm hallarının artması
- c) demoqrafik vəziyyətin ağırlaşması
- d) **antiböhran idarəetmə**
- e) iqtisadi siyasətin transformasiyası

132. Müasir təcrübəyə görə, riskləri idarə etmək üçün onları hansı üsullarla müntəzəm qiymətləndirmək lazımdır? . keyfiyyət 2) kəmiyyət 3) sadə 4) mürəkkəb 5) diferensial

- a) **1,2**
- b) 3,5
- c) 5
- d) 2,3
- e) 1,4

133. Riskin kəmiyyət göstəricisinə aiddir: . mütləq 2) nisbi 3) volatilik 4) svop 5) spret

- a) 5,1
- b) 4,3
- c) **1,2**
- d) 2,3
- e) 2,5

134. Mütləq cəhətdən risk nədir? . mümkün itkilərin maddi və ya pul-dəyər ifadəsində göstərilən həcmi ilə, 2) həmin itkilər məhz bu şəkildə ölçülə bilirsə, müəyyənləşdirilə bilər. 3) bazaya aid edilən mümkün itkilərin həcmi kimi düşünülür

- a) 3
- b) 2,3
- c) **1,2**
- d) 2
- e) hamısı

135. Nisbi ifadədə risk nədir? . müəyyən bazaya aid edilən mümkün itkilərin həcmi kimi düşünülür. 2) mümkün itkilərin maddi və ya pul-dəyər ifadəsində göstərilən həcmi ilə, 3) həmin itkilər məhz bu şəkildə ölçülə bilirsə, müəyyənləşdirilə bilər.

- a) 3
- b) 2,3
- c) 1,2
- d) **1**
- e) hamısı

136. Risklərin müəyyən edilməsi təcrübəsində əsasən neçə metoddan istifadə olunur?

- a) **2**
- b) 3
- c) 4
- d) 5
- e) istifadə olunmur

137. İqtisadi risklərin qiymətləndirilməsi metodlarına aid deyildir: . vaxta görə 2) əməyə görə 3) kəmiyyətə görə 4) keyfiyyətə görə

- a) 1,4
- b) 3,2
- c) 3,4
- d) **1,2**
- e) 4

138. İqtisadi risklərin qiymətləndirilməsi metodlarına aiddir: . vaxta görə 2) əməyə görə 3) kəmiyyətə görə 4) keyfiyyətə görə

- a) 1,4
- b) 3,2
- c) **3,4**
- d) 1,2
- e) 4

139. Risklərin idarə olunması sisteminə aid deyildir:

- a) müəyyən etmə
- b) Ölçülmə
- c) **Dəyişdirmə**
- d) qiymətləndirmə
- e) İdarə etmə

140. Aşağıdakı düsturdakı  $R_g$  nədir?  $R_o = R_c + R_g$

- a) İdarəetmənin cari
- b) **Gələcəkdə gözlənilən**
- c) Orta itkiləri
- d) Dəyişkən itkiləri
- e) Sabit itkiləri

141. Aşağıdakı düsturdakı  $R_o$  nədir?  $R_o = R_c + R_g$

- a) İdarəetmənin cari
- b) Gələcəkdə gözlənilən
- c) **Orta itkiləri**
- d) Dəyişkən itkiləri
- e) Sabit itkiləri

142. İtkiləri minimuma endirən idarəetməyə aiddir:

- a) **optimal**
- b) başa-baş



- c) ötrülmə
- d) Ddiverfikasiya
- e) volatilik

143. Somatik amil nədir? . Bura insanın müəyyən istəyini həyata keçirmək üçün onun sahib olduğu bioloji və fizioloji keyfiyyətlərin təsiri daxildir 2) Fəaliyyət zamanı bu keyfiyyətlər ona mane ola, yaxud da kömək edə bilər. 3) insanın psixoloji vəziyyətinə təsir edən xarakteri, əhvalı, bilikləri, gözləntiləri və s. daxildir. 4) İnsanın düşüncə mühitdə ona göstərilən təsirlərdir

- a) 1,4
- b) 1,2**
- c) 2,3
- d) 2,4
- e) 4

144. İqtisadi risklərin qiymətləndirilməsi metodlarına aid deyildir: . vaxta görə 2) əməyə görə 3) kəmiyyətə görə 4) keyfiyyətə görə

- a) 1,2**
- b) 2,4
- c) 3
- d) 4
- e) 1

145. İqtisadi risklərin kəmiyyətə qiymətləndirilməsi metodlarını neçə qrupa bölmək olar?

- a) 1
- b) 3
- c) 2**
- d) 4
- e) 6

146. İqtisadi risklərin kəmiyyətə qiymətləndirilməsinin birinci qrupuna aid deyildir:

- a) Metodların birinci qrupunun əsasında bu və ya digər vəziyyəti tam və ya qismən formalaşmış prosedurların köməyi ilə ifadə etmək cəhdi dayanır.
- b) Bunlar elə prosedurlardır ki, tədqiq edilən hadisələrin inkişaf məntiqini həmin hadisələr arasındakı əlaqəni nəzərə almaq yolu ilə əks etdirir.
- c) Bu metodlardan istifadə edilməsi öyrənilən proseslər arasında qarşılıqlı fəaliyyətin mümkün ola bilən xarakterinə dair işçi fərziyələrin irəli sürülməsini, nəzərdən keçirilən hadisələrin inkişafını kəmiyyət baxımından əks etdirən riyazi qanunun və ya qaydalar toplusunun formalaşdırılmasını, mövcud informasiya əsasında model qurulmasını nəzərdə tutur.
- d) Bu metod əsasən empirik nəticələrə əsaslanır;**
- e) Bu qrupa aid metodların tətbiqi mürəkkəb hesablama aparatının mövcudluğu, hesablama və təhlilin əməltutumunun çox olması ilə səciyyələnir.

147. İqtisadi risklərin kəmiyyətə qiymətləndirilməsinin ikinci qrupuna aid deyildir:

- a) İkinci qrup metodları isə, əsasən empirik nəticələrə əsaslanır.
- b) Bu zaman gözlənilən riski müəyyənləşdirmək üçün onun keçmiş təcrübə, hadisələr və faktlar bazasında ekstrapolyasiyasından istifadə edilir
- c) Bu qrupa ekspert və statistika metodları daxildir.

- d) Ekspert metodları səmərəli qərarlar qəbul edilməsi məqsədilə riskin kəmiyyətə qiymətləndirilməsinə dair ekspertlərin ümumiləşdirilmiş fikrinin aşkarlanmasına və formalaşmasına yönəlmişdir.
- e) **Bu metod spekulyativ metoda əsaslanır**

148. Aşağıdakı düstur nəyə aiddir:  $R_o = R_c + R_g \dots$

- a) **Fəaliyyət riskinə**
- b) Müəyyənsizlik riskinə
- c) Mənfəət riskinə
- d) Heç birinə
- e) Təhlükə riskinə

149. Aşağıdakı düsturdakı  $R_c$  nədir?  $R_o = R_c + R_g$

- a) **İdarəetmənin cari**
- b) Gələcəkdə gözlənilən
- c) Orta itkiləri
- d) Dəyişkən itkiləri
- e) Sabit itkiləri

150. Nöqtələrin yerinə uyğun gələnə yazın? Riskdən qaçan insanlar çox vaxt az, lakin ..... olan işlərə can atırlar

- a) Dəyişkən
- b) **Sabit**
- c) Gəlirli
- d) Gəlirsiz
- e) optimal

151. Riskin müəyyənləşdirilməsində yalnız kəmiyyət meyarlarının əsas götürülməsi nəyə gətirib çıxarır?

- a) **texnokrat yanaşmaya**
- b) texnopark yanaşmaya
- c) texnoqrant yanaşmaya
- d) telement yanaşmaya
- e) heç birinə

152. Riskin keyfiyyətə qiymətləndirilməsinə aiddir:

- a) Nəzərdə tutulan müsbət nəticələr mümkün ola bilən iqtisadi, psixoloji, siyasi və başqa nəticələrlə müqayisə edilməsi
- b) Öz qərarlarının həyata keçirilməsinin nəticələrini peşəkarcasına və məsuliyyətli şəkildə qiymətləndirməyi bacarması
- c) mövcud alternativlərin təsərrüfat həyatı subyektlərinin maraqlarına mümkün ola bilən təsirinə aşkara çıxarılması.
- d) müxtəlif maraqların tarazlaşdırılmasını, uzlaşdırılmasını təmin edən, yoxsa onlar arasında uyğunluğun pozulması
- e) **hamısı**

153. Ətraf mühit amilləri ilə üzvi şəkildə əlaqədə olan amillərə aiddir: . İnsanlarla birbaşa əlaqəsi olan mühit amilləri 2) Digər subyektlərin təsiri ilə yaranan amillər 3) Qavrayış amili 4) Mövcud vəziyyət amilləri 5) Somatik amillər

- a) 1,2,5
- b) 4,5
- c) 1,2,4**
- d) 2,4
- e) 1,5

154. Subyektiv amillər ilə üzvi şəkildə əlaqədə olan amillərə aiddir: . Qavrayış amili 2) Somatik amillər 3) Psixoloji amillər 4) Mövcud vəziyyət amilləri 5) İnsanlarla birbaşa əlaqəsi olan mühit amilləri .

- a) 1,4
- b) 1,2,3**
- c) 2,3
- d) 4,5
- e) 5

155. Qiymətə təsir edəcək amillərə aid deyildir:

- a) Siyasi
- b) İqtisadi
- c) Sosial
- d) Psixoloji
- e) Ekoloji**

156. Qiymətmənləgəlmə qoyulmasının prosesi neçə mərhələdən ibarətdir?

- a) 2
- b) 3
- c) 4
- d) 5
- e) 6**

157. Risk menecmentə aid deyildir:

- a) İdarəetmə prosesində yaranan iqtisadi münasibətlər və risklərin idarəedilməsi sistemidir
- b) İdarəetmə sistemi kimi idarəetmə subyektindən ibarətdir**
- c) hamısı
- d) Bu sistem özündə riskli kapital qoyuluşlarının məqsədinin müəyyənləşdirir
- e) Risk dərəcəsinin və miqyasının müəyyən edilməsini həyata keçirir

158. Risk-menecmentin konseptual sxeminə aiddir :

- a) Məqsədli şəkildə istehsalatda tətbiq edilən risklərin idarəedilməsi strukturunun olması
- b) İstənilən ideyaların konkret insanlar tərəfindən realizə edilməsi.
- c) Resurslara görə risklərə olan reaksiyanın formalaşması
- d) Biznes mədəniyyətinin olması
- e) hamısı**

159. Risklərin idarəedilməsi sistemi özündə hansı şəxsləri birləşdirməlidir?

- a) passionar insanları**
- b) pesimis insanları
- c) optimist insanları

- d) aqresiv insanları
- e) paseynor insanları

160. Microsoft şirkətinin risk menecerləri tərəfindən 1997-ci ilin ikinci yarısında nəzərə alınan risklərə aid deyildir:

- a) Təbii risklər
- b) Maliyyə risklər
- c) İşəgötürənin riskləri
- d) Marketing riskləri**
- e) Öhdəliklər və məhkəmə riskləri

161. Qərarların qəbulunun ümumi sxemini risklərin idarəedilməsinin hansı sahəsinə adaptasiya etmək olar?

- a) gəlirli
- b) problemlı**
- c) volatelli
- d) diverfikasiyalı
- e) hamısına

162. Qərarların qəbulu nəzəriyyəsində yaxşı fikirləş nə istəyirsən hansı prinsipə aid edilməkdədir:

- a) alternativ yolların çoxluğuna
- b) məqsədə**
- c) ölçüyə
- d) müqayisəyə
- e) hamısına

163. Qərarların qəbulu nəzəriyyəsinin hamısına məxsus neçə element var?

- a) 1
- b) 2
- c) 3
- d) 4**
- e) 6

164. Nominal şkala üzrə qiymətləndirmədə hansı anlayışlardan istifadə olunur?

- a) Ehtimalı azdı
- b) Ehtimalı çoxdu
- c) Eyni dərəcədə mümkündü
- d) Daha çox mümkündü
- e) hamısından**

165. Hansı alim göstərmişdir ki , ölçmə zamanı məsrəfləri yarıya qədər azaltmaq olar?

- a) S.N.Vorobyov**
- b) N.S. Vorobyov
- c) M.S. Vorobyov
- d) Ford
- e) Yakkok

166. Risklərin yaranması vaxtının dəqiqliyi nədən aslıdır?

- a) **İlkin informasiyanın həcmindən**
- b) Resursların həcmindən
- c) Tədarükçülərin fəaliyyətindən
- d) Tədiyə qabiliyyətinin olmasından
- e) hamısından

167. Risk menecmentinin evristik qaydalarına aiddir:

- a) Şəxsi kapitalın imkan verdiyindən çox risk etmək olmaz.
- b) Azı üçün çoxu qurban vermək olmaz.
- c) Yalnız şübhə yoxdursa, pozitiv qərar qəbul edilir
- d) Şübhə varsa, mənfi qərar qəbul edilir
- e) **hamısı**

168. İntestisiya sferasına aid evristik qaydalara aid deyildir

- a) İntestisiyadan götürəcəyiniz mümkün gəlirlə banka faiz ödənişlərinin səviyyəsini müqayisənin edilməsi
- b) Əgər faiz ödənişləri mümkün gəlirlərdən yüksəkdirsə investisiyalardan imtinanın edilməsi
- c) İntestisiyalarının rentabellik səviyyəsinin inflyasiyanın tempini üstələyib-üstələmədiyini yoxlanması
- d) **Vəsaitləri daha rentabelli layihələrə indentifikasiyanı nəzərə alaraq qoyulması**
- e) düzgün variant yoxdur

169. "Effekt-məsrəflər" kriteriyası üzrə risklərin azaldılması tədbirlərinin seçilməsinin ümumi alqoritminə aid deyildir:

- a) Planlaşdırılan sahibkarlıq əməliyyatlarına xas əsas risk növlərinin və qeyri-müəyyənliyin aparıcı tipinin müəyyən edilməsi.
- b) Antirisk tədbirlərin reallaşdırılmasına .lən məsrəflərin hesablanması.
- c) Məsrəflərin azaldılması
- d) **Məsrəflərin dəyişdirilməsi**
- e) heç biri

170. Ən geniş yayılmış risk növləri hansılardır?

- a) **maliyyə**
- b) istehsal
- c) marketinq
- d) kommersiya
- e) hamısı

171. Aprior tədbirlərə aiddir:

- a) Risklərdən qaçınılma
- b) Risklərin limitləşdirilməsi
- c) Ötürmə
- d) heçləşmə
- e) **hamısı**

172. Aprior tədbirlərə aiddir:

- a) Risklərin limitləşdirilməsi
- b) Riskin sığortalanması
- c) Özünüsığortalama.
- d) diversifikasiya
- e) **hamısı**

173. İdarəetmə strategiyasına aid deyildir:

- a) Qarşıya qoyulmuş məqsədə çatmaq üçün istifadə olunan alətlərdən istifadənin konseptual istiqamətləri və üsulları başa düşülür.
- b) Strategiya imkan verir ki, menecerlər öz diqqətini qəbul edilmiş strateji konsepsiyaya zidd olmayan mümkün hərəkət variantlarında cəmləşdirsinlər.
- c) Sahibkarlıq fəaliyyətinin məqsədinə çatdıqdan sonra menecerlər əldə edilmiş nəticələri qiymətləndirirlər və strategiyadan gələcəkdə istifadə olunub-olunmayacağı haqqında qərar qəbul edirlər.
- d) **Strategiya olduğu kimi saxlanıla bilməz, onda dəyişikliklər edilə bilər və ya ondan imtina edilə bilər.**
- e) hamısı

174. İstehsal risklərinə aid deyildir: .

- a) Saxtalaşdırma
- b) Xarici siyasi ticarət riskləri
- c) Quldurluq
- d) İnformasiya təhlükəsizliyi
- e) **əmtəyə görə məsuliyyət**

175. Risk-menecment strategiyası haqqında qərar qəbul edərkən metodoloji dəstək kimi nə təklif oluna bilər?

- a) «iki addım»
- b) **Qərarların qəbulu nəzəriyyəsi**
- c) «qərarlar ağacının» təhlili
- d) «həssaslığın təhlili»
- e) Qərarların dəyişdirilməsi nəzəriyyəsi

176. Qərarların qəbulu nəzəriyyəsinin rasionallıq konsepsiyasına aiddir: ... .

- a) Biz heç vaxt yalnız bir işlə məşğul olmuruq
- b) **Bir şeyə qərar vermədən əvvəl düşünsəniz yaxşı olar**
- c) Ən yaxşısı üçün mübarizə aparın
- d) Ən yaxşı alternativləri axatarın
- e) hamısı

177. Qərarların qəbulu nəzəriyyəsinin ən yaxşı alternativ konsepsiyasına aiddir:

- a) Biz heç vaxt yalnız bir işlə məşğul olmuruq
- b) Bir şeyə qərar vermədən əvvəl düşünsəniz yaxşı olar
- c) **Ən yaxşısı üçün mübarizə aparın**
- d) Ən yaxşı alternativləri axatarın
- e) Hamısı

178. Qərarların qəbulu nəzəriyyəsinin 2- ci elementinə aiddir:

- a) Nəyin arasından seçim etmək olar ?
- b) Seçim problemi ilə bağlı olan qeyri-müəyyən faktorlar hansılardır?**
- c) Alınacaq mümkün nəticələr hansılardır?
- d) Ən yaxşı qərarı həyata keçirmək üçün o hansı kriteriyaları əsas götürəcək?
- e) hamısı

179. Qərarların qəbulu nəzəriyyəsinin 1- ci elementinə aiddir:

- a) Nəyin arasından seçim etmək olar ?**
- b) Seçim problemi ilə bağlı olan qeyri-müəyyən faktorlar hansılardır?
- c) Alınacaq mümkün nəticələr hansılardır?
- d) Ən yaxşı qərarı həyata keçirmək üçün o hansı kriteriyaları əsas götürəcək?
- e) hamısı

180. Qərarların qəbulu nəzəriyyəsinin 3- cü elementinə aiddir:

- a) Nəyin arasından seçim etmək olar ?
- b) Seçim problemi ilə bağlı olan qeyri-müəyyən faktorlar hansılardır?
- c) Alınacaq mümkün nəticələr hansılardır?**
- d) Ən yaxşı qərarı həyata keçirmək üçün o hansı kriteriyaları əsas götürəcək?
- e) hamısı

181. Qərarların qəbulu nəzəriyyəsinin 4- cü elementinə aiddir:

- a) Nəyin arasından seçim etmək olar ?
- b) Seçim problemi ilə bağlı olan qeyri-müəyyən faktorlar hansılardır?
- c) Alınacaq mümkün nəticələr hansılardır?
- d) Ən yaxşı qərarı həyata keçirmək üçün o hansı kriteriyaları əsas götürəcək?**
- e) hamısı

182. Situasiyanın mexanizminin qeyri-müəyyənlik tipini müəyyən etmək və mümkün təhlükələrin, itkilərin mənbələrinin sistem tədqiqini aparmaq məqsədilə hansı iqtisadi-sosial qanunauyğunluqdan istifadə edirlər?

- a) verbal aksiomdan
- b) Proporsional təsvirdən
- c) Pareto aksiomundan**
- d) Vorizontal aksiomdan
- e) Hec bir təsvir verilmir

183. Planlaşdırılan sahibkarlıq əməliyyatlarına xas əsas risk növlərinin və qeyri-müəyyənliyin aparıcı tipinin müəyyən edilməsinə aid deyildir:

- a) Sahibkarlıq əməliyyatında baş verə biləcək təhlükələrin mərhələlər üzrə siyahısının tərtibi.
- b) Risklərin təhlükə dərəcəsinə görə təsnifləşdirilməsi, risklərin rəqləşdirilməsi vasitəsilə tendensiyaların aşkar edilməsi.
- c) 20/80 pareto aksiomu qaydasından istifadə edərək baxılan sahibkarlıq əməliyyatı üçün risklərin əsas növlərinin təyin edilməsi.
- d) Proqnozu hazırlamaq və risklərdən hər birinin baş vermə ehtimalını qiymətləndirmək.
- e) Risk üzərində güclü nəzarəti təmin edən təşkilati və texniki tədbirlərin reallaşdırılmasına .lən məsrəflərin hesablanması**

184. Risklərin idarəedilməsi üzrə alternativlərin formalaşdırılmasının baza üsullarına aiddir:

- a) Riskin istehsal əməliyyatlarının iştirakçıları və ya tərəfdaşlar arasında bölüşdürülməsi.
- b) Gözlənilməyən məsrəflərin ödənilməsi üçün material, resurs və vəsait ehtiyatlarının yaradılması.
- c) Bütövlükdə istehsal əməliyyatının və ya onun ayrı-ayrı hissələrinin risklərdən sığortalanması.
- d) Risklər əmələ gəlincə, onların aradan qaldırılması
- e) **hamısı**

185. Aprior yanaşmaya aid deyildir:

- a) Krizis vəziyyətin olmadığı maliyyə bazarında mövqe tutmuş rejim üçün daha effektivdir.
- b) **Burada risklərin azaldılmasının neoklassik üsullarından istifadə edilir.**
- c) Aprior hərəkətlərin effektivliyi əksərən, menecerlərin bilik, bacarıq və qabiliyyətlərindən asılıdır.
- d) Aprior tədbirlərin və vəsaitlərin arsenalı kifayət qədər genişdir.
- e) hec biri

186. Təsiri az olan risklərin qarşısının alınması üçün hansı tədbiri həyata keçirmək olar?

- a) **Aprior**
- b) preventiv
- c) 3-addımdan
- d) operativ reaksiyadan
- e) hamısından

187. Nəzarətin təşkilinin klassik forması neçə mərhələni nəzərdə tutur?

- a) 1
- b) 2
- c) **3**
- d) 4
- e) 5

188. Nəzarətin təşkilinin klassik formasının mərhələlərinə aiddir: . Əmək material və maliyyə resurslarının hazırlıq səviyyəsi yoxlanılması. 2) Cari-icraçının işinin rəhbər tərəfindən yoxlanılması. 3) Son-əməliyyat bitdikdən və ya ona buraxılan vaxt qurtardıqdan sonra qərarverən tərəfindən nəticələrin yoxlanılması.

- a) 1
- b) 2
- c) **1,2,3**
- d) 2,1
- e) 3

189. Firmaların işgüzar fəaliyyətinin ayrılmaz tərkib hissəsidir? ... :

- a) təşkil etmə
- b) Planlaşma və proqnozlaşma
- c) kordinasiya
- d) Biznes plan
- e) **hamısı**

190. Biznesin genişlənməsi imkanlarının təhlilinin əhatə edir?

- a) **Biznes plan**
- b) təşkil etmə



- c) Planlaşma
- d) kordinasiya
- e) Nəzarət

191. Biznes-plan dedikdə nə nəzərdə tutulur?

- a) müəssisə və təşkilatın təsisini
- b) rekonstruksiyasını,
- c) fəaliyyəti üzrə işçi sənədlərin hazırlanmasını
- d) mal və xidmətlərin satılması sisteminin yaradılmasını
- e) **hamısını**

192. Müəssisənin inkişaf strategiyasından asılı olaraq biznes-planın məqsədlərinə aiddir :

- a) Arzu edilən nəticələrə nail olmağın reallıq səviyyəsini aydınlaşdırmaq;
- b) Mövcud fəaliyyətin yeniləşdirilməsi və ya yeni fəaliyyətin yaranmasının məqsədəuyğunluğunu maraqlı şəxslərə sübut etmək;
- c) yeni ideyanın reallaşması üçün tərtib olunmuş layihədə göstərilən keyfiyyət və kəmiyyət göstəricilərinə nail olmağın mümkünlüyünü sahibkarın tərəfdaşlarına sübut etmək;
- d) xarici bazara çıxış və investisiyaların cəlb edilməsi.
- e) **hamısı**

193. Sahibkarlıq fəaliyyətinin planlaşdırılmasının əhəmiyyətinə aiddir:

- a) məqsədə çatmaq üçün göstərilən səyləri daha da dəqiq əlaqələndirməyə imkan verir;
- b) nəzarətin həyata keçirilməsi üçün firmanın fəaliyyət göstərməsini müəyyən edir;
- c) sahibkara öz məqsədlərini və ya onlara nail olmaq yollarını dəqiqləşdirməyə imkan verir;
- d) firmanın bazardakı qəfil dəyişmələrinə daha çox hazırlıqlı edir;
- e) hamısı

194. Biznes-plan dedikdə nə nəzərdə tutulur?

- a) müəssisə və təşkilatın təsisini,
- b) rekonstruksiyasını,
- c) fəaliyyəti üzrə işçi sənədlərin hazırlanmasını
- d) mal və xidmətlərin satılması sisteminin yaradılmasını
- e) **hamısını**

195. Biznes-planın yerinə yetirdiyi funksiyalar neçə yerə ayrılır?

- a) **2**
- b) 3
- c) 5
- d) 4
- e) heç birinə

196. Biznes-plana aiddir:

- a) titullar və sənədlər
- b) xülasə
- c) biznesin tarixi
- d) sahənin vəziyyəti
- e) **hamısı**

197. Biznes-plana aiddir:

- a) əmtəə bazarının xarakteristikası,
- b) rəqiblərin qiymətləndirilməsi
- c) rəqabət strategiyasının seçilməsi,
- d) istehsal planı
- e) **hamısı**

198. Biznes-plana aiddir:

- a) tədqiqat və işləmələr planı;
- b) risklərin sığortalanması
- c) rəqabət strategiyasının seçilməsi,
- d) riskin qiymətləndirilməsi
- e) **hamısı**

199. Risklərlə bağlı qərarlar qəbul edilərkən sahibkarlar neçə amili nəzərə alır?

- a) 1
- b) **2**
- c) 3
- d) 4
- e) heç bir amili nəzərə almır

200. Biznes planına aid deyildir?

- a) Biznes-plan bu və ya digər konkret şəraitə uyğun olaraq biznesin genişlənməsi imkanlarının təhlilinin əhatə edir.
- b) Biznes-plan mövcud imkanlardan səmərəli istifadə edilməsinə və bu sahədə mümkün olan risklərin dərəcəsinin minimuma endirməklə bağlı dəqiq təkliflər hazırlanmasına imkan verir.
- c) Zəruri hesablamalara öz əsaslandırılmalara malik dəqiq milli biznes-planı sahibkara və fəaliyyətini genişləndirməyə, baş verə bilən dəyişiklikləri və gələcək problemləri əvvəlcədən görməyə, cari əməliyyatlara nəzarət etməyə, fəaliyyətinin gözlənilən müvəffəqiyyətini qiymətləndirməyə, pul resurslarının ehtiyatını müəyyənləşdirməyə kömək edir.
- d) **Biznes-planın tam şəkildə işlənilib hazırlanması və layihənin genişlənməsi elmi pəfəaliyyət ilə müşayiət olunur.**
- e) bütün variantlar doğrudur

201. Ehtiyat pul resurslarının formalaşması nəyə xidmət edir?

- a) **gözlənilməz xərclərin örtülməsinə**
- b) biznes –plana
- c) Diverfikasiyaya
- d) gözlənilməz xərcləri dəyişdirməyə
- e) hamısına

202. Investitorlarla və partniyorlarla razılaşdırılıb hazırlanan biznes-planın məsələrinə aid deyildir: ...:

- a) nəzərdə tutulan fəaliyyət sahələri reallıq kəsb edirmi və kifayət qədər etibarlı və səlahiyyətli deyirmi?
- b) fəaliyyət həyata keçirmək üçün zəruri olan maddi-texniki baza kifayət qədər təkmilləşibmi?
- c) **Istehsal olunacaq məhsula və göstəriləcək xidmətə olan tələb 10-15 il müddətinə davam edirmi?**

- d) Daxili və xarici anoloji məhsula olan tələb və qiymətin dinamikası hansı səviyyədədir?
- e) əmək, maddi və maliyyə resurslarına .lən xərcləri əldə ediləcək mənfəət təmin edirmi?

203. Biznes-planın strukturu nədən aslıdır?

- a) zəruri investisiyanın həcmindən,
- b) biznesin miqyasından,
- c) firmanın maliyyə sabitliyinin səviyyəsindən,
- d) firma tərəfin-dən təklif olunan əmtəə və xidmətlərin növləri üzrə bazarın vəziyyətindən
- e) **təşəbbüsün fəaliyyətindən**

204. Maliyyə risklərinə aiddir

- a) Sığorta ödənişləri
- b) fudisiar öhdəliklər
- c) İşəgötürənin öhdəlikləri
- d) **dövlət nəzarəti**
- e) hamısı

205. Biznes-planın iştirakçılara aid deyildir:

- a) Səhmdarlar
- b) Menecerlər
- c) **Müşahidəçilər**
- d) kreditorlar
- e) Biznes üzrə tərəfdaşlar

206. Biznes-planın firmadaxili funksiyalarına aid deyildir:

- a) firmanın inkişaf strategiyasının və fəaliyyət istiqamətlərinin müəyyən edilməsi;
- b) yeni növ məhsulların (xidmətlərin) mənimsənilməsi layihələrinin hazırlanması və reallaşdırılması;
- c) firmadaxili elmi-texniki və istehsal-kommersiya potensialının qiymətləndirilməsi;
- d) yeni avadanlıq və texnologiyaların alınması üzrə tədbirlərin həyata keçirilməsi;
- e) **müştərək sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün tərəfdaşların kapitalından səmərəli istifadə olunması**

207. Biznes-planın firmadaxili funksiyalarına aiddir:

- a) yeni avadanlıq və texnologiyaların alınması üzrə tədbirlərin həyata keçirilməsi;
- b) mövcud işçilərin ixtisaslarının artırılması və yeni kadrların seçilib işə qəbul edilməsi;
- c) firmanın maliyyə vəziyyətinə nəzarət;
- d) sahibkarlıq risklərinin aşağı salınması;
- e) **hamısı**

208. Biznes-planın firmaxarici funksiyalarına aiddir:

- a) fond bazarında firmanın səhmlərinin müvəffəqiyyətlə satılmasının təmin edilməsi;
- b) layihənin məqsədəuyğunluğunu təşkilati-maliyyə əsaslandırılması;
- c) müştərək sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün tərəfdaşların kapitalından səmərəli istifadə olunması.
- d) layihənin reallaşdırılması üçün zəruri investisiyanın cəlb edilməsi
- e) **hamısı**

209. Risk amilini neçə qrupa ayırmaq olar? ... .

- a) 1
- b) 2**
- c) 3
- d) 4
- e) ayırmaq olmaz

210. Maliyyə risklərinə aiddir ... .

- a) valyuta riskləri;
- b) kredit riskləri;
- c) faiz riskləri;
- d) bazar (portfel) riski.
- e) hamısı**

211. Valyuta risklərinə təsir göstərən amillərə aiddir: ... .

- a) ödəniş balansının statistikas
- b) maliyyə qərarları
- c) valyuta məzənnələrinin dəyişməsinin nəticələri;
- d) ölkənin valyuta ehtiyatlarının vəziyyəti və inflyasiyanın
- e) hamısı**

212. Kredit risklərinin növlərinə aiddir: ... .

- a) del-kredere riski
- b) depozit riski
- c) lizinq əməliyyatlarının riski;
- d) faktoring əməliyyatlarının riski
- e) hamısı**

213. Faiz riskinin yaranma mənbələrinə aiddir: ... .

- a) Kredit müəssisələrində faiz siyasətinin işlənib hazırlanmış strategiyasının olmaması
- b) Kredit müqavilələrində faiz normalarının mümkün dəyişməsini nəzərə alınmaması
- c) Mərkəzi Bankın faiz siyasətinin dəyişməsi;
- d) hamısı**
- e) faiz normalarının dəqiq olmayan səviyyəsinin seçilməsi

214. Qiymətli kağızların gəlirliyi neçə amildən aslıdır? ... .

- a) 1
- b) 2
- c) 3**
- d) 4
- e) heç birindən

215. İntestisiya risklərinin növlərinə aiddir: ... .

- a) Başa çatdırılmamış tikinti işlərinin riski
- b) Xərclərin artırılması riski
- c) İstehsal riski
- d) Bazarla əlaqəli risk

e) **hamısı**

216. Başa çatdırılmamış tikinti işlərinin riskinə aid deyildir : ... .

- a) Bütün layihəni və ya onun hissəsini məhv edə bilən qəza hadisələrinin baş verməsi;
- b) Podrat işlərini görən təşkilatın iflasa uğraması, müflis olması;
- c) **İşlənib hazırlanmış biznes-planda dəyişikliklərin olmaması və onların reallaşdırılmasının mümkünlüyü;**
- d) İşlərin başlanılmasına kimi və başladıqdan sonra layihənin
- e) İqtisadi mühitdə dəyişikliklərin olması .(qiymət, vergi) .

217. Riskin qiymətləndirilməsi prosesi neçə mərhələdən ibarətdir? ... .

- a) 1
- b) 2
- c) **3**
- d) 4
- e) 5

218. Maliyyə nöqtəyi-nəzərindən riskin neçə dərəcəsi ola bilər? ... .

- a) 2
- b) **3**
- c) 4
- d) 6

219. Risklərin təhlilinin əsas vəzifələrinə aiddir : ... .

- a) Risk hadisəsinin yaxınlaşmasını və başlanmasını müəyyən dərəcədə proqnozlaşdırmaq;
- b) Risk amillərini seçmək;
- c) layihənin reallaşma prosesini modelləşdirmək, xoşagəlməz hadisələrin başvermə ehtimalını qiymətləndirmək;
- d) risk dərəcələrini azaltmağa imkan verən tədbirlər görmək
- e) **hamısı**

220. Sahibkarlıq fəaliyyətində zərər neçə yerə bölünür? ... .

- a) 1
- b) 2
- c) **3**
- d) 4
- e) 5

221. Əməliyyat valyuta riskinə aiddir: ... .

- a) 1
- b) **1,2**
- c) 2
- d) 3
- e) 1,2,3

222. Kredit risklərinin növlərinə aid deyildir: ... .

a) **vencur riski;**

- b) depozit riski;
- c) lizinq əməliyyatlarının riski
- d) faktoring əməliyyatlarının riski;
- e) forfeyt riskləri

223. Dolayı lizinq əməliyyatları zamanı neçə tərəf iştirak edir? ... .

- a) 2
- b) 3**
- c) 4
- d) 5
- e) İştirak etmir

224. Xərclərin artırılması riskinə aiddir: ... .

- a) layihənin reallaşdırılmasının ilkin planının dəyişməsi və ya tikintiyə hesablanmış xərclərin aşağı düşməsi nəticəsində baş verir.
- b) İlkin smetadakı dəyişiklikləri nəzərə alaraq, investorlar limitlər müəyyən edilməmişdən əvvəl pul buraxılışının artan məbləğində düzəlişlər edə bilirlər
- c) Bu məbləği artırmaq üçün borc alan müvafiq riski öz üzərinə götürməsi barədə danışıqlar aparmalıdır
- d) Tikinti işlərinin müddətinin uzadılması xərcləri artırır.
- e) hamısı**

225. Riskin qiymətləndirilməsi prosesi neçə mərhələdən ibarətdir ? ... .

- a) 1
- b) 2
- c) 3**
- d) 4
- e) 5

226. Risklərin ekspert qiymətləndirilməsi metoduna aid deyildir: ... .

- a) «Delfi» metodu,
- b) tək müqayisə metodu,**
- c) Sıralama metodu
- d) bal qiymətləndirilməsi
- e) heç biri

227. Qiymətləndirmənin statistik metodlarına aid deyildir: ... .

- a) Sahibkarlıq fəaliyyətinin analoji növlərində yer alan itkilərin statistikasının öyrənilməsindən ibarətdir
- b) İtkilərin müəyyən səviyyəsinin yaranması tezliyinin müəyyən edilməsindən ibarətdir
- c) Qiymətləndirmənin statistik metodları riskin səviyyəsi barədə keyfiyyət baxımından daha geniş təsəvvür əldə etməyə imkan verir**
- d) Bu metodlardan istifadə zamanı nəticənin orta gözlənilən kəmiyyəti, orta kvadratik kənarlaşma, variasiya əmsalı və digər göstəricilər hesablanır.
- e) Heç biri

228. Qiymətləndirmənin analitik metodlarına aid deyildir: ... .

- a) Hesablama metodları firmanın özünün daxili informasiya bazasından istifadə edilir
- b) Əsasında maliyyə risklərinin yaranması ehtimalını kəmiyyətcə qiymətləndirməyə imkan verir.
- c) Bu halda ayrı-ayrı risklərin yaranması ehtimalı firmanın maliyyə fəaliyyətinin maliyyə göstəricilərindən asılı olaraq müəyyən edilir.
- d) Əsasında maliyyə risklərinin yaranması ehtimalını keyfiyyətcə qiymətləndirməyə imkan verir.**
- e) heç biri

229. Maliyyə risklərinin azaldılması yolları neçə yerə ayrılır: ... .

- a) 2**
- b) 1
- c) 3
- d) 4
- e) 5

230. Risklərin aradan qaldırılması üsulları neçə yerə ayrılır? ... .

- a) 2
- b) 1
- c) 3**
- d) 4
- e) 5

231. Riskin azaldılması üsullarına aid deyildir: ... .

- a) diverfikasiya
- b) Sığorta
- c) Sığorta və özünü
- d) Xecirləmə
- e) apriolluq**

232. Maliyyə risklərin idarə olunması sistemə aid deyildir: ... .

- a) riskdən qaçmaq
- b) riskin saxlanması
- c) Nominasiyalaşdırmaq**
- d) Xecirləmə
- e) diverfikasiya etmək

233. Özünüsığortalamaya aid deyildir: ... .

- a) Müəssisə sığorta şirkətində sığortalanmaqdan özünüsığortalamaya üstünlük verir
- b) Bununla da sığortalama üzrə kapitala qənaət olunur.
- c) Özünüsığortalama bilvasitə müəssisədə natural və maliyyə sığorta (ehtiyat) fondlarının yaradılmasını nəzərdə tutur.
- d) Özünüsığortalama müəssisənin risk xərclərinin son hədd məbləğinin müəyyən olunmasında iştirak edir**
- e) heç biri

234. Sığortaçının vəzifə öhdəliklərinə aiddir: ... .

- a) Sığortalını sığorta qaydaları ilə tanış etməlidir;
- b) Sığortalı sığorta hadisəsinin baş verməsi riskini və sığortalanmış əmlaka dəyə biləcək zərərin miqdarını azaldan tədbirlər gördükdə, yaxud əmlakın həqiqi dəyəri artdıqda sığortalının ərizəsi üzrə bu halları nəzərə almaqla sığorta müqaviləsini yenidən bağlamalıdır;
- c) sığorta ödənişini müqavilədə və ya qanunda müəyyən edilmiş müddətdə və qaydada verməli, əks halda, sığortalıya hər gecikdirilmiş gün üçün sığorta ödənişinin 0,2 faizi miqdarında dəbbə pulu .peniya) ödəməlidir;
- d) sığorta hadisəsi nəticəsində sığortalanmış əmlaka dəyə bilən zərərin qarşısının alınması və ya azaldılması üçün sığortalının xərclərini ödəməlidir. Bir şərtlə ki, bu sığorta qaydalarında nəzərdə tutulsun. Dəyən zərərin miqdarından artıq olan xərclərin əvəzini ödəməməlidir.
- e) **hamısı**

235. Sığorta müqaviləsinə xitam verilməsinə aiddir: ... .

- a) Müqavilənin qüvvədə olduğu müddət bitdikdə;
- b) **hamısı**
- c) Sığortalı sığorta haqqını müqavilədə müəyyən edilən qaydada ödəmədikdə;
- d) Hüquqi şəxs ləğv edildikdə və ya fiziki şəxs vəfat etdikdə
- e) Məhkəmə sığorta müqaviləsinin etibarsız olduğu barədə qərar verdikdə;

236. Sığorta müqaviləsinə xitam verilərkən tərəflər bir-birini azı neçə gün əvvəl yazılı şəkildə xəbərdar etməlidirlər? ... .

- a) **30-gün əvvəl**
- b) 31-gün əvvəl
- c) 15- gün əvvəl
- d) 2-ay əvvəl
- e) 3-ay əvvəl

237. Aktuar hansı mənşəli sözdür? ... .

- a) yunan
- b) **latın**
- c) ingilis
- d) ərəb
- e) fars

238. Aktuar hesablamalar sığorta təcrübəsi xüsusiyyətlərinə aid deyildir: ... .

- a) Qiymətləndirilən hadisələr ehtimal xarakterinə malik olması
- b) Ayrı-ayrı illərdə ümumi qanunauyğunluq kütləvi sığorta hadisələri vasitəsi ilə yaranması
- c) **Sığortaçı tərəfindən göstərilən sığorta xidmətlərinin maya dəyərinin hesablanması bütün sığorta subyektlərinin tələblərinə nəzərən aparılması.**
- d) Sığorta ehtiyatlarının yaradılması və onun optimal həcmünün müəyyən edilməsi.
- e) Sığortaçının və sığorta etdirənin maliyyə öhdəliklərinin ekvivalentliyi prinsipinin olması.

239. Aktuar hesablamaların əsas məsələlərinə aiddir: ... .

- a) Baxılan sığorta obyektləri çərçivəsində risk qruplarının seçilməsi və onların tədqiqi.
- b) Sığorta hadisələrinin baş verməsi ehtimalının hesablanması və zərərin ağırlığının müəyyən edilməsi



- c) Sığorta əməliyyatlarının aparılmasına .ləcək xərclərin zəruri məbləğinin riyazi əsaslandırılması və həmin xərclərin dəyişməsinin proqnozlaşdırılması.
- d) Sığortaçının zəruri ehtiyat fondlarının riyazi əsaslandırılması və həmin fondların yaradılması mənbələrinin və metodlarının müəyyən edilməsi.
- e) **hamısı**

240. Qeyri-həyat sığortası üzrə tarif dərəcəsi hesablanarkən əvvəlcə nə hesablanır? ... .

- a) **netto-dərəcə**
- b) burutto-dərəcə
- c) maya dəyəri
- d) xalis dəyəri
- e) heç biri

241. Netto-dərəcənin hesablanması statistik məlumatlara aid deyildir: ... .

- a) Sığorta hadisəsinin baş verməsi ehtimalı;
- b) Bir sığorta müqaviləsi üzrə orta sığorta məbləği;
- c) **Bir sığorta hadisəsi üzrə yekun sığorta ödənişi;**
- d) müqavilələrinin gözlənilən sayı.
- e) heç biri

242. Ehtiyat fondlarına aid deyildir: . natural 2) dəyər 3) nisbi 4) mütləq ... .

- a) 3
- b) 4
- c) 1,4
- d) 1,2
- e) **3,4**

243. Ehtiyat fondlarına aiddir: . natural 2) dəyər 3) nisbi 4) mütləq ... .

- a) 3
- b) 4
- c) 1,4
- d) **1,2**
- e) 3,4

244. Azərbaycan Respublikasında ehtiyatların yaradılması, idarə olunması və istifadəsi ilə bilavasitə hansı nazirlik məşğul olmaqdadır? ... .

- a) **Fövqaladə Hallar Nazirliyi**
- b) Milli Təhlükəsizliyi Nazirliyi
- c) Vergilər Nazirliyi
- d) İqtisadi İnkişaf Nazirliyi
- e) Ədliyyə Nazirliyi

245. “Sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu neçənci ildə qəbul edilmişdir? ... .

- a) 1994-cü ildə

- b) **1993-cü ildə**
- c) 1995-ci ildə
- d) 1992-ci ildə
- e) 1996-ci ildə

246. Ehtiyat fondları neçə formada yaradılır? ... .

- a) 1
- b) 3
- c) **2**
- d) 4
- e) 5

247. Ehtiyat fondlarına aiddir: ... .

- a) Hökumətin və yerli orqanların ehtiyat fondları.
- b) Valyuta ehtiyatları
- c) Müəssisələrin, şirkətlərin, səhmdar cəmiyyətlərinin, kommərsiya banklarının ehtiyat fondları.
- d) sığorta vasitəsilə yaradılan ehtiyat fondları
- e) **hamısı**

248. Sığortanın mahiyyətinə aid deyildir: ... .

- a) pulun yenidən bölgüsü münasibətlərinin meydana çıxması
- b) sığorta iştirakçıları arasında dəymiş zərərin aradan qaldırılması
- c) ərazi vahidləri arasında həm də vaxtında bölüşdürülməsini təmin edilməsi
- d) **Zərərin açıq şəkildə aradan qaldırılması sığorta fondunda səfərbərliyə alınması**
- e) heç biri

249. Sığortanın əsas etibarilə neçə funksiyası var? ... .

- a) 1
- b) 2
- c) 3
- d) **4**
- e) 5

250. Sığortanın funksiyasına aid deyildir: ... .

- a) risk funksiyası;
- b) xəbərdarlıq funksiyası;
- c) yığım funksiyası
- d) nəzarət funksiyası
- e) **maliyyə funksiyası**

251. Sığortanın risk funksiyasına aid deyildir: ... .

- a) Zərərin həmişə meydana çıxma bilməsi
- b) Hər il təkrar oluna bilməsi
- c) Sığortaçı təşkilat zərərçəkmiş təsərrüfat subyektlərinə pul yardımını göstərməsi
- d) Çərçivədə fəaliyyət göstərən sığorta riski funksiyası yenidən bölgü münasibətlərini həyata keçirməsi
- e) **Yenidən bölgü münasibətlərinin olmaması**

252. Sığortanın xəbərdarlıq funksiyasına aid deyildir: ... .

- a) **sığorta fondunun vəsaitlərinin müəyyən hissəsi hesabına sığorta risklərinin azaldılması tədbirlərinin ötrülməsinə istiqamətlənməsi**
- b) mümkün itkilərin nəticələrini aradan qaldırmağa çağırışın olması
- c) bütün əmlakın, fəaliyyətin, həyatın və s. sığortalanmasını ifadə etməsi
- d) Sığorta ehtimal olunan itkilərin zərərsizləşdirilməsi
- e) heç biri

253. Sığortanın nəzarət funksiyasına aid deyildir: ... .

- a) **Dörd funksiyanın nəticəsi kimi çıxış etməsi**
- b) Konkret sığorta münasibətləri zamanı həmin funksiyalarla birlikdə meydana çıxması
- c) Sığorta fondu vəsaitlərinin formalaşdırılması və istifadəsi ilə əlaqədar olması
- d) Qanunvericilik sənədləri əsasında həyata keçirilməsi
- e) Maliyyə nəzarətinin həyata keçirilməsinin tərkib hissəsi kimi çıxış etməsi

254. Sığorta neçə formada həyata keçirilə bilər: ... .

- a) 1
- b) 2**
- c) 3
- d) 4
- e) 5

255. İcbari sığortaya aiddir: ... .

- a) Əhəlinin sosial müdafiəsinə əlavə təminatların yaradılması,
- b) Qanunvericiliyə uyğun olaraq müvafiq icbari sığorta qanunları əsasında həyata keçirilməsi
- c) Əgər qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, müvafiq qanunla müəyyən olunmuş şərtlər və qaydalar çərçivəsində həyata keçirilməsi
- d) büdcə vəsaitlərindən səmərəli və təyinatı üzrə istifadənin təmin edilməsi
- e) Hamısı**

256. Sığorta qaydalarında həmçinin sığortaçının hansı hesablamalar əsasında müəyyən etdiyi tariflər göstərilməlidir? ... .

- a) aktuari**
- b) avrior
- c) Sığorta aktında
- d) lisenziyada
- e) heç birində

257. Bazar iqtisadiyyatı şəraitində sığortanın əsas təşkili formalarına aid deyildir: ... .

- a) Dövlət sığortası
- b) Qarşılıqlı sığorta
- c) Kooperativ sığorta
- d) Səhmdar sığorta
- e) Müştərək sığorta**

258. Bazar iqtisadiyyatı şəraitində sığortanın əsas təşkili formalarına aiddir: ... .

- a) Dövlət sığortası
- b) Qarşılıqlı sığorta
- c) Kooperativ sığorta
- d) Səhmdar sığorta
- e) **hamısı**

259. Sığorta sahəsində münasibətlər hansı normativ hüquqi aktları ilə tənzimlənir? ... .

- a) Azərbaycan Respublikasının Qanunu
- b) Azərbaycan Respublikasının digər normativ hüquqi aktları
- c) Beynəlxalq müqavilələrlə
- d) Maliyyə Nazirliyinin normativ hüquqi aktları ilə
- e) **hamısı ilə**

260. Sığorta müqavilələrindən irəli gələn münasibətlərin tənzimlənməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin neçənci fəsilində geniş müddəalar nəzərdə tutulmuşdur? ... .

- a) 10-cu
- b) 30-cu
- c) **50-ci**
- d) 20-ci
- e) 60-cı

261. Azərbaycan Respublikasının sığorta qanunvericiliyinin normativ hüquqi aktlarına aiddir: ... .

- a) Qeyri-həyat sığortası növləri üzrə sığorta ehtiyatlarının yaradılması və ayırmaların hesablanması qaydaları
- b) Azərbaycan Respublikasında sığorta və təkrar sığorta brokerlərinin fəaliyyət qaydaları
- c) Aktuar və sığorta ekspertlərinin fəaliyyət göstərməsi qaydası”
- d) Azərbaycan Respublikasında sığorta agentlərinin fəaliyyət qaydaları”.
- e) **hamısı**

262. Sığortanın aparılması ilə bağlı olan bütün hüquqi münasibətləri neçə qrupa bölmək olar? ... .

- a) 1
- b) **2**
- c) 3
- d) 4
- e) 6

263. Sığorta münasibətlərinin obyektlərinə aid deyildir: ... .

- a) Əmlak
- b) **xərc**
- c) sahibkarlıq riskləri
- d) vətəndaş məsuliyyəti
- e) əmək qabiliyyətliliyi

264. Sığorta müqaviləsinin bağlandığı andan etibarsızlığına aid deyildir: ... .

- a) sığorta obyektini məhkəmənin qüvvəyə minmiş hökmünə əsasən müsadirə edilməli əmlak olduqda;
- b) sığortaçının adından müqavilə bağlama ixtiyarı olmayan şəxslərlə bağlandıqda

- c) sığorta müqaviləsi bağlandığı anda sığorta obyektı mövcud olmadıqda
- d) sığorta hadisəsindən əvvəl bağlandıqda**
- e) sığorta obyektı sığortalının qeyri-qanuni mənafeleəri ilə bağlı olduqda

265. Sığortalının vəzifə öhdəliklərinə aiddeyildir: ... .

- a) Sığorta haqqını vaxtında ödəmə öhdəliyi
- b) Sığortalanmış obyektə dair qüvvədə olan digər sığorta müqavilələri barədə sığortaçıya məlumat vermək öhdəliyi;
- c) Sığorta hadisəsi baş verdikdə, sığorta müqaviləsi bağlanarkən risqin qiymətləndirilməsi üçün əhəmiyyətli olan hallar və risqin sonradan dəyişdirilməsi barədə sığortaçıya məlumat vermək öhdəliyi
- d) Zıyanın ötrülməsi öhdəliyi**
- e) Sığortalının malın yoxlanılmasına icazə vermək öhdəliyi

266. Sığortaçının vəzifə öhdəliklərinə aiddeyildir: ... .

- a) Sığortalını sığorta qaydaları ilə tanış etməsi;
- b) Sığortalı sığorta hadisəsinin baş verməsi risqini və sığortalanmış əmlakə dəyə biləcəək zərərin miqdarını azaldan tədbirlər gördükdə, yaxud əmlakın həqiqi dəyəri artdıqda sığortalının ərizəsi üzrə bu halları nəzərə almaqla sığorta müqaviləsini yenidən bağlanması;
- c) Sığorta ödənişini müqavilədə və ya qanunda müəyyən edilmiş müddətdə və qaydada verməli, əks halda, sığortalıya hər gecikdirilmiş gün üçün sığorta ödənişinin 0,4 faizi miqdarında dəbbə pulu .peniya) ödəməsi;**
- d) Sığorta hadisəsi nəticəsində sığortalanmış əmlakə dəyə bilən zərərin qarşısının alınması və ya azaldılması üçün sığortalının xərclərini ödəməlidir. Bir şərtlə ki, bu sığorta qaydalarında nəzərdə tutulsun. Dəyən zərərin miqdarından artıq olan xərclərin əvəzini ödəməməlidir.
- e) Sığortalı və onun əmlak vəziyyəti barədə məlumatı, o cümlədən kommərsiya sirri olan məlumatı yaymamalıdır.

267. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ehtiyat fondu Respublika büdcəsinin tərkibində ümumi büdcə həcmnin neçə faizi əsasında yaradılır? ... .

- a) 2%
- b) 10%
- c) 3%**
- d) 6%

268. Tədiyyə əsaslı sığortaya ilk dəfə təxminən neçənci illərdə rast gəlinmişdir? ... .

- a) 1250-ci illərdə**
- b) 1350-ci illərdə
- c) 1850-ci illərdə
- d) 1751- ci illərdə
- e) 1755- ci illərdə

269. Münaqişələrin həll edilməsinin neçə şəxslərəarası üsulu var?

- a) 1
- b) 5**
- c) 6
- d) 4
- e) 2

270. Münaqişələrin həll edilməsinin şəxslərarası üsuluna aiddir: ... .

- a) Uzaqlaşma
- b) Aradan qaldırma
- c) Məcburetmə
- d) Kompromis
- e) **hamısı**

271. Münaqişələrin həll edilməsinin şəxslərarası üsuluna aid deyildir: ... .

- a) **Yaxınlaşma**
- b) Aradan qaldırma
- c) Məcburetmə
- d) Kompromis
- e) Problemin həlli

272. Münaqişələrin həll edilməsinin müsbət tərəflərinə aid deyildir: ... .

- a) Münaqişəli tərəflər arasında gərginliyin aradan qaldırılması
- b) **Münaqişədə iştirakın nəticəsi olaraq böyük emosional və maddi itkilər**
- c) Qarşı tərəfin imkanlarının qiymətləndirilməsi
- d) Tabelikdə olan işçilərin itaətkarlıq sindromunun aradan qaldırılması
- e) Qarşı tərəf barədə yeni informasiyanın toplanması

273. Münaqişələrin həll edilməsinin mənfi tərəflərinə aid deyildir: ... .

- a) Münaqişədə iştirakın nəticəsi olaraq böyük emosional və maddi itkilər
- b) İşçilərin işdən azad edilməsi, intizama riayət olunmaması
- c) **Tabelikdə olan işçilərin itaətkarlıq sindromunun aradan qaldırılması**
- d) İşgüzar münasibətlərin çətinliklə bərpa olunması
- e) Məğlüb edilmiş qruplar haqqında düşmən təsəvvürünün yaradılması

274. Münaqişə elementlərinin siyahısına aiddir: ... .

- a) Münaqişənin iki iştirakçısı və ya iki tərəfinin olması
- b) Maraqların və dəyərlərin qarşılıqlı uyğunsuzluğu
- c) qarşı tərəfə təsir etmək üçün güc vəsaitlərindən istifadə
- d) İştirakçələrin fərdi xüsusiyyəti
- e) **hamısı**

275. Q.Liqinçukunun yanaşmasına görə münaqişələrin yaranması və inkişafının qrup amilləri və səbəblərinə aid deyildir: ... .

- a) obyektivlik
- b) **sosial-iqtisadi**
- c) təşkilati- idarəetmə
- d) sosial-psixoloji
- e) şəxsiyyət

276. Münaqişələrin yaranmasının təşkilati-idarəetmə ilə bağlı olan səbəblərinə aid deyildir: ... .

- a) Struktur- təşkilati səbəblər
- b) Funksional- təşkilati səbəblər
- c) Şəxsi-funksional səbəblər

- d) **Xarakterin fərdiliyi səbəbləri**
- e) İdarəetmənin gedişi ilə bağlı səbəblər

277. Biznes sferasında münaqişələrin təsnifatına aiddir: ... .

- a) Güc və asılıq arasındakı nisbət
- b) Danışıqların aparılması zamanı münasibətlər
- c) İşgüzar münasibətlər
- d) Sosial-emosional münasibət
- e) **hamısı**

278. Tədqiqatçılar tərəfindən təşkilatlarda daha çox rast gəlinən münaqişə növlərinə aiddir: ... .

- a) İşçi və işverən arasında
- b) Böyük təşkilatların bölmələri arasında
- c) Şəxsiyyətlər arasındakı münaqişələr
- d) İnsan qrupu arasında münaqişə
- e) **hamısı**

279. Riskləri idarə edən menecerdə hansı keyfiyyətlər olmalıdır ... .

- a) Ünsiyyət qurmaq qabiliyyəti
- b) Sahibkar düşüncəsinə malik olma qabiliyyəti
- c) Risklərin idarəedilməsində kompetensiya
- d) Proqnoz vermək qabiliyyəti
- e) **hamısı**

280. Hökumət təşkilatlarında, təhsil müəssisələrində, xəstəxanalarda demək olar ki, bütün təşkilatlarda risk menecerlər əsasən, hansı risklərlə işləyirlər? ... .

- a) **sığortalanan risklərlə**
- b) diverfikasiya riskləri ilə
- c) antidempinq riskləri ilə
- d) forfeytiq riskləri ilə
- e) heç biri ilə

281. "İlin risk meneceri" konfransı nə zaman keçirilib ? ... .

- a) 1984-cü ildə
- b) **1978-ci ildə**
- c) 1979-cü ildə
- d) 1980-cı ildə
- e) 2012-ci ildə

282. "İlin risk meneceri" müsabiqəsində namizədlərə qarşı irəli sürülən tələblərə aiddir: ... .

- a) Namizədin rəhbərliyi altında işlənmiş və təşkilatlara yeridilmiş effektiv risk-menecment proqramı.
- b) Namizədin aşkar etdiyi və həll etdiyi təşkilatın bir və ya bir neçə böyük problemi.
- c) Namizədin risk menecmentinin və sığortanın alətlərindən istifadə etmək bacarığı.
- d) Təşkilatın müdafiə sisteminin yaradılması üçün namizədin sığorta bazarının imkanlarından istifadəsinə aid misallar.
- e) **hamısı**

283. "İlin risk meneceri" müsabiqəsində namizədlərə qarşı irəli sürülən tələblərə aiddir: ... .

- a) Təşkilatın sığortasına və risklərin idarə olunmasına təsir göstərən informasiyanı toplayan və saxlayan araşdırma sisteminin yaradılmasında iştirak.
- b) Namizədin risk menecmentinin şöbələrini idarə etmək və təşkilatın digər şöbələrində risk menecmentinin funksiyalarını yerinə yetirmək qabiliyyəti.
- c) Risklərin idarə olunması proqramının uzunmüddətli perspektivdə iqtisadi cəhətdən daha effektiv işlənməsinə nail olmaq.
- d) Bir və ya bir neçə sahədə ixtisaslaşmanın artırılması.
- e) **hamısı**

284. CRO-nədir? ... .

- a) Risklərin bölüşdürülməsi üzrə rəhbər
- b) **Risklərin idarə edilməsi üzrə rəhbər**
- c) Biznesin idarə edilməsi üzrə rəhbər
- d) İstehlakçıların idarə edilməsi üzrə rəhbər
- e) hamısı

285. CRO- ların neçə faizi energetika kommunal xidmət bank və maliyyə xidməti sahəsində işləyir? ... .

- a) 10%
- b) 25%
- c) 95%
- d) **85%**
- e) 55%

286. CRO vəzifəsi üçün tələb olunan ünsiyyət qurmaq bacarığı necə faiz olmalıdır? ... .

- a) 10%
- b) 25%
- c) **18%**
- d) 30%
- e) 55%

287. İnsanın fəaliyyəti risk mənbəyi kimi olmasına aiddir: ... .

- a) Məqsədyönlü
- b) Ehtiyatsızlıq
- c) Günahsız
- d) Təsadüfi
- e) **hamısı**

288. Sahibkarlıq fəaliyyəti üçün təhlükə mənbəyi kimi insan fəaliyyətini hüquqi məzmununa görə neçə yerə bölmək olar? ... .

- a) 1
- b) **2**
- c) 3
- d) 4
- e) 5

289. Risk mənbəyi kimi qanunsuz hərəkətlərə aiddir: ... .



- a) Cinayətlər
- b) Inzibati qanun pozuntuları
- c) Disiplin pozuntuları
- d) Məsuliyyət daşımayan hərəkətlər
- e) **hamısı**

290. Risk mənbəyi kimi qanunsuz hərəkətlərə aid deyildir: ... .

- a) Cinayətlər
- b) Inzibati qanun pozuntuları
- c) Disiplin pozuntuları
- d) Məsuliyyət daşımayan hərəkətlər
- e) **haqlı rəqabət**

291. Texnogen risklərin konsepsiyası neçə hissədən ibarətdir? ... .

- a) 2
- b) 4
- c) **5**
- d) 1
- e) 3

292. Texnogen risklərin konsepsiyasına aid deyildir : ... .

- a) Risklərin qiymətləndirilməsi metodologiyası
- b) İqtisadiyyatın ayrı-ayrı sahələrində risk vəziyyəti
- c) Risklərin qarşısının alınması və tənzimlənməsi
- d) **İqtisadi sabitlik şəraitində idarəetmə**
- e) Risklərin təsnifləşdirilməsi və onların cəmiyyətə təsiri.

293. Texnogen risklərin konsepsiyasına aiddir : ... .

- a) Risklərin qiymətləndirilməsi metodologiyası
- b) İqtisadiyyatın ayrı-ayrı sahələrində risk vəziyyəti
- c) Risklərin qarşısının alınması və tənzimlənməsi
- d) Risklərin təsnifləşdirilməsi və onların cəmiyyətə təsiri.
- e) **hamısı**

294. Sindinika nədir? ... .

- a) İqtisadiyyatın ayrı-ayrı sahələrindəki riskli vəziyyəti öyrənir
- b) Risklərin qarşısının alınması və tənzimlənməsini öyrənir
- c) **Təhlükə haqqında yeni elmdir**
- d) Risk haqqında elmdir
- e) Təbiət hadisələrini öyrənən elmdir

295. Oyunlar nəzəriyyəsinin müəllifi hansı alimdir? ... .

- a) **Q.A.Saymon**
- b) L.Festinqero
- c) V.Varabey
- d) S.D.Deyman
- e) Heç biri

296. Riskin ölçülməsi neçə növ qeyri-müəyyənliyə məruz qalır? ... .

- a) 1
- b) 2
- c) 4
- d) 5**
- e) 6

297. Riskin ölçülməsinin qeyri-müəyyənliyə nə aiddir: ... .

- a) Ölçmələrin məqsədyönlüyünün qeyri-müəyyənliyi
- b) Ölçmələr üçün istifadə olunan modellərin qeyri-müəyyənliyi.
- c) Ölçmələrin statistik qeyri-müəyyənliyi
- d) Riski ölçənin və risk altında olan şəbəkədə əlaqələrin etik qeyri-müəyyənliyi
- e) qiymətlərin qeyri-müəyyənliyi**

298. Riskin ölçülməsinin qeyri-müəyyənliyə nə aiddir: ... .

- a) Ölçmələrin məqsədyönlüyünün qeyri-müəyyənliyi
- b) Ölçmələr üçün istifadə olunan modellərin qeyri-müəyyənliyi.
- c) Ölçmələrin statistik qeyri-müəyyənliyi
- d) Riski ölçənin və risk altında olan şəbəkədə əlaqələrin etik qeyri-müəyyənliyi
- e) hamısı**

299. Firmanın dəyərinin qiymətləndirilməsinə aiddir: ... .

- a) Firmanın işçilərinin onun səhmdar kapitalında iştirak planlarının əsası kimi;
- b) Firmanın və ya onun səhm paketinin alqı-satqısında;
- c) Firmanın likvidasiyasında
- d) Firmaların birləşməsi və ya ayrılması zamanı;
- e) hamısı**

300. Firmanın dəyərinin qiymətləndirilməsinə aiddir : ... .

- a) Bank krediti üçün firma aktivlərini girov qoyanda;
- b) Sığorta müqavilələri bağlananda;
- c) Sığorta hadisələri baş verdikdə;
- d) Firma müflisləşmiş elan edildikdə
- e) hamısı**